

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 018 (5738) 29 yanvar 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Şəhid ailələrinə dövlət tərəfindən böyük qayğı və dəstək göstərilir"

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri ilə görüşüb

Səh 2



"Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub"



5

YAP Gənclər Birliyinin təşəbbüsü ilə "Sosial şəbəkələr və müasir gənclik" mövzusunda tədbir keçirilib



6

Şəhid atası: "Yeni Fərman şəhid ailələrinə göstərilən ehtiramın daha bir ifadəsidir"



6

Prezidentin yeni Fərmanı birdəfəlik ödəmə alan şəhid ailələrinin əhatə dairəsini daha da genişləndirəcək



7

Mərziyə Qasıмова: "Şəhid ailələri ilə görüş Qarabağa qovuşmaq inamımızı daha da artırdı"



7

XİN: Azərbaycana qarşı əsassız iddialarla çıxış edən beynəlxalq təşkilatlar Ermənistanda ölüm halı ilə bağlı susurlar



9

9

"Xristian klubu olan Avropa Parlamenti Ermənistanda insan hüquq və azadlıqlarının pozulmasına göz yumur"



11

Ermənistanda aclıq aksiyası keçirən jurnalist-siyasi məhbus acından ölüb



12

Eynulla Fətullayev: "Hər səhər Əli Kərimlinin evindən 2 xidməti "Mercedes çıxırdı"



29 yanvar 2019-cu il

“Şəhid ailələrinə dövlət tərəfindən böyük qayğı və dəstək göstərilir”

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət dilədi, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dedi. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid verdiyimizi, 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyini deyən dövlətimizin başçısı o dövrdə müşahidə olunan hakimiyyətsizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olduğunu bildirdi.

Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. “Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”,- deyən dövlətimizin başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirdi, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olduğunu dedi. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillər verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırdı. Keçən il prezident seçildikdən sonra ilk Fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyən dövlətimizin başçısı bu Fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min

“Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”



manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirdi, artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını dedi. Dövlətimizin başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyunsuzluq təşkil etdiyini nəzərə alaraq

yeni Fərman imzaladığını və bu Fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirdi:

“1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz minlərlə şəhid verdik, on

minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı tərribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi.

1990-cı illərin əvvəllərində AXC-Müsavat cütüylüyünün xəyanətkar fəaliyyəti nəticəsində xalqımız böyük faciə ilə üz-üzə qalmışdır. Siz bilirsiniz, bu gün biz çalışırıq ki, bu məsələni həll edək. Ordu quruculuğuna çox böyük diqqət göstərilir. Bizim ordumuz döyüş meydanlarında da öz gücünü göstərmişdir. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Biz bir neçə strateji mövqeyi işğalçılardan azad etmişik və o bölgələrdə, o yüksəkliklərdə Azərbaycan bayrağını qaldırmışıq. Bu gün Lələtəpədə, Ağdərə dağlarında, Naxçıvan dağlarında - hansılar ki, işğal altında idi, bu gün Azərbaycanın dövlət bayrağı dalğalanır.

Eyni zamanda, bildiyiniz kimi, bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, ölkəmizin artan potensialı, hərbi-iqtisadi gücü, dünyadakı mövqeyi bu gün bizim xeyrimizə işləyir və bu gün danışıqlar prosesində ölkəmizin mövqeləri kifayət qədər güclüdür.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Diplomatik

müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir.

Ardı Səh. 3

“Şəhid ailələrinə dövlət tərəfindən böyük qayğı və dəstək göstərilir”

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri ilə görüşüb



Əvvəli Səh. 2

“Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqələrimiz kifayət qədər güclənib”



ra daim diqqət, qayğı göstərilir. Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilmişdir. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilir.

Mənim fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim.

Ardı Səh. 4

Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları - BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münasibətin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni, biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək.

Onu da bilməliyik ki, bu gün dünyada güc amili ön plana çıxıb. Biz ordu quruculuğu istiqamətində bu günə qədər böyük işlər görmüşük. Qeyd etdiyim kimi, döyüş meydanlarında da öz gücümüzü göstərmişik. Bütün dünyaya göstərmişik ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu işgalla heç vaxt barışmayacaq.

Müharibədən əziyyət çəkən vətəndaşla-



29 yanvar 2019-cu il

“Şəhid ailələrinə dövlət tərəfindən böyük qayğı və dəstək göstərilir”

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri ilə görüşüb



“Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə tikilib”



Əvvəli Səh. 3

Şəhid ailələrinə diqqət, eyni zamanda, keçən il özünü bir daha göstərdi. Keçən ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam göstərdi, mənə prezident vəzifəsinə seçdi. Mənim birinci Fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilirdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yəni də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir.

Artıq ödəmə prosesi başlamışdır. Mənə verilən məlumata görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb. Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldığı məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yeni, o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu

günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur.

Təbii ki, bu, böyük vəsait tələb edir. Bu proqramın icrasını üçün dövlət büdcəsindən ümumilikdə 135 milyon manat nəzərdə tutulur. Bu, kifayət qədər böyük məbləğdir. Biz çalışırıq ki, hər bir vəsaitə çox qənaətlə yanaşaq. Biz çalışırıq ki, bu gün ölkəmizin iqtisadi, sosial inkişafını şərtləndirən istiqamətlərə böyük dəstək verək. Ancaq mən həmişə demişəm ki, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir. Ona görə bu qərarın qəbul



edilməsi, ilk növbədə, ədalətlidir və digər tərəfdən, Prezidentin Fərmanından sonra bu, artıq rəsmi sənəd olaraq qüvvəyə minir. Bu iki amili biz təmin etmişik.

Mən bir daha demək istəyirəm ki, bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə verəcək. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilmişdir. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər verəcəkdir. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəkdir. Bir dəne də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin.”

Sonra dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim etdi.

Daha sonra şəhid anası İbadət Əliyeva, şəhid atası Şirvan Nüsrətov, şəhid həyat yoldaşı Vərziyar Əliyeva və şəhid vərəsəsi Sevinc Quluzadə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdar



lıqlarını bildirdilər.

Xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu deyən dövlətimizin başçısı bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğuladı. Bildirdi ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə icra edilən proqramlardan danışan Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini, bu məqsədlər üçün böyük vəsaitin ayrıldığını dedi, ötən il Bakıda keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirdi. Dövlətimizin başçısı Cocuq Mərcanlının bizim əyilməz iradəmizin rəmzinə çevrildiyini, onun yəni qurulmasının hərbi qələbə nəticəsində mümkün olduğunu vurğuladı. “Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işgalla barışmayacaq”, - deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.

Ardı Səh. 5

“Şəhid ailələrinə dövlət tərəfindən böyük qayğı və dəstək göstərilir”

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri ilə görüşüb



Əvvəli Səh. 4

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə

tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ilə yanaşı, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb.

2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə bir dəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyası quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolu təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 760 nömrəli, “İnzibati xətlər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətlər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli və “Daşınar əmlakın yüklüüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklüüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” 2018-ci il 29 mart tarixli 1901 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1400-VQD nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Xəbər verdiyimiz kimi, yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib. Həmin müsahibə yanvarın 28-də “Rossiya 24” kanalında yayımlanıb. AZƏRTAC müsahibəni təqdim edir.

“Rossiya 24” telekanalının aparıcısı dedi: Bəzi ölkələrin beynəlxalq təşkilatların qərarlarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə seçici yanaşması mövcud dünya quruluşuna mənfəət təsir edir. Qaydaların pozulması ölkələr arasında gərginliyə gətirib çıxarır, qarşılıqlı fəaliyyətin səviyyəsi aşağı düşür və biznesi aparmaq çətinləşir.

Bu fikirləri həmkarım Nailə Əsgərzadəyə müsahibəsində Davos İqtisadi Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Həmin müsahibəni təqdim edirik.

–İlham Heydər oğlu, suallarımıza cavab verməyə razılaşdığınızı üçün çox sağ olun. Bu il neft bazarında hansı vəziyyəti gözləmək olar və qiymətlər necə ola bilər?

–Mən düşünürəm ki, hər şey OPEC+ formatında birləşən ölkələr arasında razılıqların necə yerinə yetirildiyindən asılı olacaq. Azərbaycan öz tərəfindən zəruri tədbirləri görüb, neft hasilatının azaldılması ilə bağlı öhdəliklər götürüb və biz bu öhdəlikləri icra edirik. Buna görə də düşünürəm ki, əgər bütün ölkələr bu məsələyə məsuliyyətlə yanaşsalar, onda yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq. Bu, barrelə görə 60-70

“Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub”

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Rossiya 1” televiziya kanalına müsahibəsi



dollar deməkdir. Hərçənd bütün il üçün proqnozlaşdırmaq çox çətinidir. Amma düşünürəm ki, əksər təhlilçilərin qiymətləndirməsinə görə təxminən bu səviyyə real ola bilər və həmçinin o, həm şirkətlər, həm ixracatçı ölkələr, həm də istehlakçılar üçün daha məqbuldur.

–Ötən ilin sonunda məlum oldu ki, Amerikanın neft-qaz şirkətləri 25 il sonra Azərbaycanı tərk etmək qərarını qəbul ediblər. Bu qərar nə ilə əlaqədardır və onları kim əvəz edə bilər?

–Belə təcrübə əvvəllər də olub.

Azərbaycan, sizin artıq qeyd etdiyiniz kimi, 25 il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə beynəlxalq şirkətlərlə uğurla işləyir. Bu illər ərzində bəzi şirkətlər öz paylarını satıblar, bəzi şirkətlər isə paylarını alıblar. Yəni, bu, təbii prosesdir və deməliyəm ki, Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir. Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub. Bu sərmayələrin yarısı xaricidir və bunların böyük əksəriyyəti neft-qaz sektoruna aiddir. Həmçinin bizim neftimizi bir çox istiqamətlərə neql etməyə im-

kan verən ixrac neft və qaz boru kəmərləri inşa edilib. Buna görə də bu gün, əlbəttə, neft-qaz layihələrinin gəliri artır. Hər bir şirkətin öz sərmayə siyasəti, strategiyası var, hansısa şirkət payını sataraq layihədən çıxmağa üstünlük verir. Deməliyəm ki, 25 il ərzində bizim əsas enerji tərəfdaşlarımız artıq lap çoxdandır özlərinin qoyduqları vəsaitləri sayəsində böyük qazanc əldə ediblər. Buna görə də düşünürəm ki, Amerika şirkətlərinin öz paylarını satmaq qərarı tamamilə təbii və onları kimlərin alacağı kimlərə təklif etmələrindən asılı olacaq. Əlbəttə ki, Azərbaycanın bu ehtiyatlara sahib ölkə kimi həmin sövdələşməni təsdiq, yaxud inkar etmək haqqı var. Amma, bir qayda olaraq, əvvəlki bütün sövdələşmələr tərəfimizdən təsdiqlənib.

– Belə təəssürat yaranır ki, bu gün dünyada əsas qayda ölkələr arasında münasibətlərdə, beynəlxalq ticarətdə heç bir qaydanın olmamasıdır. Bunun təhlükəsi nədədir?

–Bilirsiniz, beynəlxalq təşkilatların qərarları yerinə yetirilməyəndə, yaxud qərəzli seçimlə yerinə yetiriləndə, BMT Təhlükəsizlik Şurasının qətnamələri də seçim əsasında, bəzi hallarda bir neçə gün ərzində yerinə yetiriləndə, bəzi hallarda isə 20 ildən çox müddətdə kağız üzərində qalanda, əlbəttə ki,

bütün bunlar dünya nizamının pozulmasına gətirib çıxarır. Qaydaların olmaması, yaxud onların pozulması da əlbəttə ki, fəsadlara gətirib çıxarır, yəni, etimad pozulur, ölkələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsi azalır. Bu da müəyyən münaqişələrə, bir çox ölkələr arasında müəyyən çətinliklərə, gərginliyə gətirib çıxarır. Buna görə də yaxşı, yaxud pis olmasından asılı olmayaraq, artıq hazırlanmış mexanizm mövcuddur. Bu, həm beynəlxalq münasibətlərə, həm iqtisadi, həm də sərmayə ilə bağlı olan məsələlərə aiddir. Biz, Azərbaycan o ölkəyə ki, həmişə qanunun aliliyinə, beynəlxalq hüququn normalarına əməl edilməsinə, o cümlədən aparıcı beynəlxalq təşkilatların bütün qərar və qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə çalışırıq. Odur ki, əlbəttə, bugünkü mənzərəni müşahidə etmək kədərlidir. Bu, dediyim kimi, həm beynəlxalq, həm də iqtisadi problemlərlə bağlı məsələlərə aiddir. Etimad itirilir, gözləntilər pozulur və biznesi aparmaq çətinləşir. Bizim ölkəyə gəlincə isə deməliyəm ki, biz həm beynəlxalq məsələlərdə, həm də bütün müqavilələrdə, investisiya layihələrində üzrə öhdəliklərin icrası ilə bağlı imzaladığımız sənədləri həmişə tamamilə dəqiq yerinə yetirmək əzmindəyik.

–Çox sağ olun.

–Sağ olun.

29 yanvar 2019-cu il

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib

Yanvarın 26-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Ona görə də sosial şəbəkələrin cəmiyyət həyatına təsirləri aktual məsələlərdən biridir. Sosial şəbəkələrdə gənclərimizin böyük fəallıq göstərdiyini deyə YAP Sədrinin müavini bunu təbii hal kimi dəyərləndirib:



“Çünki bütün yeni ideyaları ilk olaraq mənimsəyən gənclərdir. Azərbaycan cəmiyyəti gənc cəmiyyətdir. Əhalinin 46 faizə qədər 30 yaşa qədər olan gənclərdir. Bizim cəmiyyət gələcəyi parlaq olan, daha sağlam ideyaları qarşıya qoyan cəmiyyətdir. Cəmiyyətimiz sağlam ideyalar uğrunda mübarizə aparır. Bu baxımdan, cəmiyyətimizin tərkibində gənclərin çoxluq təşkil etməsi müsbət haldır. Amma gənclər əlaqı, mənəviyyəti, biliyi, tərbiyəsi ilə üstünlüyə sahib olmalı və bununla fərqlənməlidirlər. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP-ın sıralarında müasir, bilikli, intellektual gənclər üstünlük təşkil edir. Partiyamızın sıralarında on minlərlə gənc birləşib. Gənclərimiz Heydər Əliyev ideyalarını, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bu siyasətin reallaşma-

sına öz töhfələrini verirlər”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Ötən ilin aprel ayında ölkəmizdə prezident seçkilərinin keçirildiyini xatırladan Əli Əhmədov qeyd edib ki, bu seçkilərdə gənclərimizin fəallığı, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün göstərdikləri fədakarlıq mühüm hadisədir. Bu bir daha onu göstərir ki, ölkə gəncliyi, xüsusilə YAP-ın sıralarında olan gənclər Heydər Əliyev ideyalarına sadıqdırlar, bu gün Prezident İlham Əliyevin siyasətini reallaşdırmağa öz töhfələrini verirlər və bundan sonra da verəcəklər.

“Təbii ki, həyatımızda baş verən dəyişikliklərə ilk olaraq gənclər reaksiya verir. Qeyd etdiyim kimi, yeni texnologiyalar, sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Sosial şəbəkələr həm informasiya va-

sitəsi kimi istifadə olunur, həm ünsüyyət, həm asudə vaxt və s.vasitə kimi istifadə olunur. Beləliklə, bu, çoxşaxəli bir sferadır ki, insanları böyük dərəcədə cəlb edir. Hər bir yeniliklər, proseslər bir çox müsbət cəhətləri ilə yanaşı, bəzi hallarda müəyyən çətinlikləri ortaya çıxarır. Bu mənada sosial şəbəkələrdən istifadə müsbət olsa da, onun tam saflaşmaması problemlər də yaradır. Bəzi ölkələr isə sosial şəbəkələrlə bağlı qanunvericiliyə də dəyişiklər ediblər. Sosial şəbəkələr cəmiyyətə fayda gətirməli, onun mənfi halları isə aradan qaldırılmalıdır. Bunun reallaşması üçün düşünmək lazımdır”-deyə, Əli Əhmədov vurğulayıb.

YAP Sədrinin müavini Əli Əhmədov daha sonra müasir gəncliyin qarşısında duran vəzifələrlə bağlı öz fikir və tövsiyyələrini bildirib.

Şəhid atası: “Yeni Fərman şəhid ailələrinə göstərilən ehtiramın daha bir ifadəsidir”

Daşaltı əməliyyatının iştirakçılarından olan şəhid Vüqar Qasimovun atası Firudin Qasimov da yanvarın 28-də Prezident Sarayında şəhid ailələrinin nümayəndələri ilə görüşdə iştirak edib.

Şəhid atası AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Görüşdə dövlət başçısı şəhidlərimizə Allahdan rəhmət dilədi, onların müqəddəs Vətən torpağı uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dedi. Prezident qeyd etdi ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Dövlətimizin başçısı vaxtilə müavinət almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını söylədi. Mənə elə gəlir ki, bu, çox böyük humanist addımdır və şəhidlərimizə, onların müqəddəs ruhuna göstərilən çox böyük diqqət və qayğının dövlət səviyyəsində daha bir ifadəsidir”.

Prezident birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartı şəxsən təqdim etdiyi Firudin Qasimov daha sonra əlavə edib: “Göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ailəmiz adından minnətdarlığımı bildirirəm. O gün olsun ki, Qarabağ torpağı düşmən işğalından azad edilsin və övladlarımızın qanı tökülən torpaqlarda onların arzularının həyata keçdiyini gözümüzüzlə görüb, sinə dolusu nəfəs alağ”.

Kamil Aydın: “Azərbaycana və Türkiyəyə qarşı ikili standartlara son qoyulmalıdır”

Avropa Şurası Parlament Assambleyasında hökm sürən ikili standartlara son qoyulmalıdır. Demokratiyadan dərs deməyə çalışsınlar, ancaq özləri demokratiyaya riayət etmirlər. Bu fikri Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamil Aydın AZƏRTAC-a müsahibəsində söyləyib.

Deputat qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan və Türkiyəyə qarşı ikili standartlar nümayiş etdirilir. Biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Bu gün Azərbaycanın torpaqları işğal altındadır. Buna göz yummaq olmaz. Bizə qarşı sərgilənən ikili standartlara son qoyulana qədər mübarizəmizi davam etdirəcəyik. Sonda qalib gələcəyik, çünki haqlıyıq.



“Azərbaycanda qanun pozuntusu kontekstindəki Mehman Hüseynov məsələsinin Qərb, o cümlədən, Avropa Parlamenti tərəfindən necə istismara məruz qaldığını, necə siyasi təzyiç mexanizminə çevrildiyini gördük. Halbuki, məsələnin kökündə sırf hüquqi amillər vardı. Bu hüquq kontekstində də yaranmış problem həll olundu. Ancaq Avropa siyasi institutlarının yaratdığı ajiotaj Azərbaycanın ətrafında böyük manipulyasiyaya çevrildi. Az qala, Azərbaycana hücum şəklində təşkil olundu”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, İrəvanın “Nubaraşen” təcridxanasında saxlanılan Erməni qartalları: Vahid Ermənistan partiyasının sədr müavini Mger Yegizaryanın aclıq aksiyası nəticəsində ölməsi isə Qərb dairələrinin, insan hüquq müdafiəsi təkilatlarının əsla diqqətini çəkmədi: “Bu, Qərbin bir sıra beynəlxalq və insan hüquqları təşkilatları daim dünyada baş verən hadisələrə ikili standartla yanaşmasıdır. Beləliklə də, nəticədə həm beynəlxalq hüququn tələblərini pozulur, həm də universal dəyərlər adlandırdığımız ql-

bal dəyərlərə hörmətsizlik nümayiş etdirirlər. Əgər dəyərlər, doğrudan da, qlobal və universaldırsa, o zaman bu yanaşma dünyanın hər yerində eyni olmalıdır. Təəssüf ki, biz uzun illərdir müşahidə etdiyimiz ikili standartlar siyasətini postsovet məkanında baş verən hadisələr kontekstində də müşahidə edirik. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəqişəsinin həllinə dair məsələlərdə bunun şahidi oluruq. Son olaraq, daim əsas prioritet kimi qələmə verilən insan hüquqları məsələləri, söz

Hikmət Babaoğlu: “Qərbdə yanaşma doğru, obyektiv deyil və ikili standartlara söykənir”

azadlığı, vicdan azadlığı məsələlərində Qərbin insan hüquqları üzrə ixtisaslaşmış institutlarının ikili standartlar yürütdüyünü gördük”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycanda qanun pozuntusu kontekstindəki Mehman Hüseynov məsələsinin Qərb, o cümlədən, Avropa Parlamenti tərəfindən necə istismara məruz qaldığını, necə siyasi təzyiç mexanizminə çevrildiyini gördük: “Halbuki, məsələnin kökündə sırf hüquqi amillər vardı. Bu hüquq kontekstində də yaranmış problem həll olundu. Ancaq Avropa siyasi institutlarının yaratdığı ajiotaj Azərbaycanın ətrafında böyük manipulyasiyaya çevrildi. Az qala, Azərbaycana hücum şəklində təşkil olundu. Bu günlərdə Ermənistanın siyasi partiyalarından bi-



rinin sədr müavini olan Mqer Yegizaryanın aclıq aksiyası keçirib ölməsi nədənsə Qərbin heç bir insan hüquqları təşkilatının diqqətini çəkmədi. Heç kim buna qiymət vermədi. O cümlədən, Avropa Parlamenti Mehman Hüseynovun aclıq aksiyasını şişirtməyi halda, Ermənistandakı hadisəni, ümumiyyətlə, görməzəndən gəldi.

Bu, bir daha sübut edir ki, Qərbdə yanaşma doğru, obyektiv deyil və ikili standartlara söykənir. Düşünürəm ki, bu məsələnin bu şəkildə baş verməsi bir mənada yenedən Avropa təşkilatlarının özünüifşası kimi təqdim edilməlidir. Olmayan məsələnin şişirdilməsi, olan məsələnin isə gözərdi edilməsi onların hansı siyasətə xidmət etdiklərinin bariz göstəricisidir. Azərbaycan cəmiyyəti də bunu müşahidə edir, görür. Ona görə də Azərbaycanın milli maraqlarına zərər vuran qrupların Azərbaycanı manipulyasiya etməsinə yol verilmir. Bu məqamda həmin təşkilatların diqqətinə müxtəlif səviyyələrdə çatdırılmalıdır ki, sizin insan hüquqları, demokratik azadlıqlarla bağlı həyata keçirdiyiniz siyasət obyektiv deyil, şantaj xarakterlidir”.

“Müxalifətin məqsədi Azərbaycanda sabitliyi, əmin-amanlığı, dincliyi pozmaqdır”

“Müxalifətçilər öz niyyətlərinə çata bilməyəndə mənəvi terror alətindən istifadə etməyə çalışırlar”. SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov qeyd edib: “Biz hakimiyyət və iqtidar partiyası olaraq hər hansı siyasi partiyanın, təşkilatın mitinqlər keçirməsinə və ya öz fikirlərini ifadə etməsinə etiraz etmirik. Bu, Azərbaycanda formalaşmış demokratiyanın ümumi qayəsinə uyğundur. Onlar mitinq keçirmək üçün müraciət edəndə icazə də verilir, mitinqlərini də keçirirlər. Ətraflarına topladıqları insanların sayı, ümumiyyətlə, sosial dayaqları da məlumdur. Amma bizi narahat edən onların müxalifətçilik adı altında tamamilə başqa fikir və ideyalara xidmət etməsidir, Azərbaycanın dövlətçiliyinə qarşı müxalifətdə olmasıdır”.

Baş nazirin müavini əlavə edib ki, müxalifətçilik yeni, fərqli ideyanın, fərqli bir təkfürün ortaya qoyulmasından başqa bir şey deyil: “İnsanlar ortaya qoyulan bu ideyaya münasibətlərini bildirəcəklər və seçkilər zamanı ayrı-ayrı ideyalara və ya o ideyaları həyata keçirən insanlara səs verəcəklər. Azərbaycanda prezident seçkiləri 2018-ci ilin aprel ayında keçirilib. Azərbaycan xalqının, seçicilərin mütləq əksəriyyətinin dəstəyi ilə İlham Əliyev yəni böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildi. Hesab edirəm ki, əgər müxalifət var idisə və onların fərqli ideyaları var idisə, həmin vaxt irəli sürməli idilər, seçkilərdə öz fikirlərini ortaya qoymalı idilər. Seçkilər qurtarandan sonra, üstündən bir il keçməmiş onların hansısa tələblərlə ortaya çıxması əslində nə demokratiya normalarına uyğun gəlir, nə də müxalifətçilik anlayışı ilə bir araya sığır. Bəs əsl məqsəd nədir? Əsl məqsəd Azərbaycanda sabitliyi, əmin-amanlığı, dincliyi pozmaq, normal inkişafın qarşısını almağa cəhd göstərməkdir”.

O vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edir, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, siması dəyişir, infrastrukturunu yenilənir: “Bakı da başda olmaqla Azərbaycanın bütün bölgələri son illər ərzində ciddi şəkildə dəyişib. Azərbaycan sözün həqiqi mənasında gənc dövlətlər arasında ən uğurlu dövlətlərdən biridir. Bütün beynəlxalq reytinglərdə Azərbaycanın mövqeyi həm yüksəkdir, həm də bu yüksəlmə prosesi ildən-ilə yenilənir və Azərbaycanın nüfuzu ildən-ilə artır. Belə olan halda Azərbaycandakı inkişafın qarşısını almağa cəhd göstərməyin mənası nədir? Hesab edirəm ki, bu, Azərbaycan xalqına və dövlətçiliyinə qarşı çıxmaqdan başqa bir şey deyil. Çox təəssüf hissi ilə qeyd edirəm ki, müxalifətçilər öz niyyətlərinə çata bilməyəndə mənəvi terror alətindən istifadə etməyə çalışırlar. İndi onlar sosial şəbəkələrdən də bu məqsədlə istifadə edirlər. Etsinlər. Biz sosial şəbəkələrdən kimlərin istifadə etməsindən narahat deyilik, xoflanmırıq. Amma çox təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, onlar sosial şəbəkəni bir mənəvi terror alətinə, bir mənəviyatsızlıq alətinə çevirməyə çalışır və bu cür istifadə edirlər. Bizim narazılığımız bununla əlaqədardır. Bizim etirazımız bu cəhdlərə qarşıdır”.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda bütün siyasi qüvvələr siyasi etika, siyasi davranış normaları ilə fəaliyyət göstərməlidirlər: “Kimisə hədəfə almaq, kimisə təhqir etmək və ya mənəvi terrora məruz qoymaq yolverilməzdir və biz qəti şəkildə buna etirazımızı bildiririk. Eyni zamanda, siyasətlə məşğul olan bütün qüvvələri çağırırıq ki, onlar siyasi məkanı bu cür ləkələyənlərə qarşı çıxsinlar”.

Mərziyə Qasımova: “Şəhid ailələri ilə görüş Qarabağa qovuşmaq inamımızı daha da artırdı”

Həyat yoldaşım Veysəlin nigarın ruhu bütün ailə üzvlərimizi narahat edir. Xüsusilə hər il yanvarın 28-də biz ailəliklə onu xatırlayırıq, lakin adını layiqincə ana bilmədiyimizə görə təəssüf hissi də keçiririk. Bu gün 27 il sonra olsa da, elə bil üstümüzdən yük götürüldü. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşü zamanı şəhid ailələrinin ünvanına dərin hörmət və ehtiram ifadə olundu, dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları bizə təqdim etdi.

Bunu AZƏRTAC-a şəhid ailələrinin nümayəndələri ilə görüşün iştirakçısı Mərziyə Qasımova deyib.

Daşaltı əməliyyatında şəhid olan Veysəl Qasımovun həyat yoldaşı Mərziyə Qasımova görüşdə dövlət başçısının ölkəmizin hərbi potensialı, gündən-günə artan nüfuzu və aparılan danışıqlar nəticəsində Azərbaycanın haqq səsinin daha gur eşidilməyə başladığı haqqında danışdığını xatırladı. “Bu görüşdən sonra bir daha inandım ki, şəhidlər heç vaxt ölmür və bu müqəddəs yolda canlarını fəda edənlər cismən aramızda olmasalar da, ruhən həmişə bizimlədir. Görüş həm də xalqımızın bu mübarizədən qalib çıxacağına bir daha əminlik yaratdı və şəxsən mən inandım ki, digər Qarabağ şəhidləri kimi Veysəlin də qanı yerdə qalmayacaq və Azərbaycan xalqı öz əzəli torpaqlarına sahib olacaq”, - deyə Mərziyə Qasımova bildirib.



Prezidentin yeni Fərmanı birdəfəlik ödəmə alan şəhid ailələrinin əhatə dairəsini daha da genişləndirəcək

2018-ci ildə keçirilən prezident seçkilərində inamla qələbədən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar olub. İctimaiyyətin böyük rəğbət və məmnunluqla qarşıladığı həmin Fərman şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dövlət başçısının göstərdiyi qayğının daha bir ifadəsinə çevrilib. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər və rəsəsinə birdəfəlik ödəmə həyata keçirilib və bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin və rəsəsinə ödənişlər davam edir. Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-dək şəhid olmuş daha 2725 şəhidin (o cümlədən 11 min manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) və rəsəsinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin və rəsəsinə əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.



Nazirlikdən verilən məlumatda onu da bildirdilər ki, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ötən dövrdə həmin kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. İndiyə qədər müharibə əlillərinə 6144 avtomobil verilib.

Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alır.

Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub. Digər sahələrdə də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlər həyata keçirilir və həmin tədbirlər ildən-ilə gücləndiriləcək.

“AP-nin ikili siyasət yeritdiyini arqument kimi kənarda saxlamaq niyyətində deyilik”

Təqribən eyni zamanda və eyni regionda iki hadisə baş versə də, buna münasibət fərqli olur. Vətəndaşın hüquqlarını qoruyan ölkəyə qarşı siyasi sərbəstliyi təşkil edilir, digər ölkədə baş verənlərə isə adi hadisə kimi yanaşılır. Nədənə Avropa Parlamenti xüsusi iclas keçirmir, avroparlamentarilər Ermənistanı siyasi qətlərdə günahlandırır, AŞPA bununla bağlı qətnamə qəbul etməyə tələsmir, Fransanın xarici işlər naziri bununla bağlı narahatçılığını ifadə etmir”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Aydın Mirzəzadə Avropa Parlamentinin İrəvanda Nubaraşen təcridxanasında saxlanılan sayt rəhbəri və partiya sədrinin ölməsinə göz yummasına münasibətini bildirərkən deyib.

Millət vəkili bildirib ki, baş verənlər dünyada ikili standartlar deyilən bir faktın olduğunu göstərir. Bu gün “forpost” olmaq istəməyən, müstəqil daxili, xarici siyasət yeridən ölkə, konkret olaraq Azərbaycanın vaxtaşırı təzyiqlərə məruz qaldığını deyərək A.Mirzəzadə söyləyib ki, bütün bunlar demokratiya, insan hüquqları adlanan anlayışı xaricdə bezi dairələr tərəfindən ancaq özlərinin siyasi maraqlarına uyğun şəkildə istifadə etdiklərini göstərir: “Bundan sonra da bu cür ikili yanaşmanın yəqin ki dəfələrlə şahidi olacağıq”.

Milli Məclisin Avropa Parlamentinə ikili yanaşma ilə etiraz etməsi məsələsinə gəldikdə deputat bununla bağlı etiraz məktubunun göndərilməsinin lazımlı olmadığını dilə gətirib: “Şübhəsiz ki, gələcəkdə Avropa Parlamenti və ya ölkəmizdə süni sürətdə siyasi problem yaratmaq istəyən qüvvələrlə təmasda bunu dəfələrlə qabardacağıq. Onların ikili siyasət yeritdiyini heç də biz arqument kimi kənarda saxlamaq niyyətində deyilik”.



Nailə Məhərrəmovanın

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə növbəti dəfə görüşü dövlətin Azərbaycan ailəsinə, xüsusilə də yardıma ehtiyacı olan və ölkəmizin bu gününü yazılmasında rolu olan şəxslərə diqqət və qayğısının təzahürüdür”.

“Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

O bildirib ki, bugünkü görüş ölkə rəhbərliyi tərəfindən atılan ilk addım deyil. J.Əliyeva söyləyib ki, Prezident İlham Əliyev və vitse-

prezident Mehriban Əliyeva tərəfindən xüsusilə də şəhid, veteran ailələrinə göstərilən diqqət və qayğı, onların bütün ehtiyaclarının qarşılınması, mənzillərin, fərdi evləri tikilməsi, övladlarına göstərilən diqqət, atalıq, analıq qayğısı əlbəttə ki, dövlətimizin apardığı si-

yasəti bölgədə və dünyada çox əhəmiyyətli yerə çıxarıb.

Deputat vurğulayıb ki, bütün bunlar Azərbaycanda insan amilinin və insan kapitalının çox əhəmiyyətli yerə olduğunu göstərir: “Cənab Prezident və eləcə də



ölkəmizin Birinci xanımının dəfələrlə vurğuladığı kimi Azərbaycanda insan faktoru, amili bütün amillərin başında gəlir. Azərbaycanda insanların daha yaxşı, firavan yaşaması üçün mühüm işlər görülür, addımlar atılır. Azərbaycan xalqı ölkədə aparılan bu siyasətə minnətdardır”.

Nailə Məhərrəmovanın

Dövlətin sosial siyasətinin mərkəzində vətəndaş amili dayanır

Prezident İlham Əliyev: "Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur"

Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Ötən illərin iqtisadi göstəricilərinə əsasən demək olar ki, Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti xeyli artıb. Azmənatlı təbəqə dövlət tərəfindən sosial müdafiəyə cəlb olunub. Nəticədə, ölkəmizin inkişafyönlü iqtisadi siyasəti sosial sahənin də yüksəlməsinə və vətəndaşların rifah halının yaxşılaşmasına geniş imkanlar yaradıb. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə dünyaya nümunə olan bir inkişaf modeli formalaşmışdır. Məhz bu müsbət tendensiyaların mövcudluğu səbəbindən, iqtisadi və siyasi sabitliyimiz davamlıdır. Bu amilləri yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirir ki, dünyanı bürüyən böhranlardan asılı olmayaraq, Azərbaycanın inkişafı və ölkədəki ictimai-siyasi sabitlik bizim böyük sərvətimizdir.

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzini dayandırır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində, əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Xüsusən, sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları və böyük layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunmuş və icra edilmişdir. Çox önəmli faktordur ki, hər il ölkəmizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizi, məhz sosialyönlüdür.

Dövlət başçısından şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına dəstək

Prezident İlham Əliyevin sosial siyasətində şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması da prioritet məsələdir. Belə ki, dövlət başçısının 2018-ci il 19 aprel tarixli Fərnəminə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüynə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərsələrinə birdefəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Prezidentinin şəhid ailələrinə diqqət və qayğısının növbəti təzahürü olmaqla yanaşı, həm də bu proses qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla, şəffaf şəkildə həyata keçirilir.

Bu, real faktordur ki, Azərbaycan sosial dövlətdir. Bu gün dövlət rəhbərinin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti



ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, xüsusilə də, qayğıya ehtiyacı olan insanlar bəhrələnmə bilsinlər. Məhz bunun nəticəsidir ki, Azərbaycanda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölünməsinin təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir və beləliklə, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Belə ki, son 20 il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi

ev və mənzil, altı mindən çox minik maşını verilib ki, bu da, dövlətin müvafiq kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Bu siyasət eyni ardıcılıqla bu gün də davam etdirilir. Bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdefəlik ödəmə verilməsi, onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib.

Son 16 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur

Bu real faktordur ki, Azərbaycanın sosial-iqtisadi inkişafının təməlinə həm düşünlü siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Bu gün tam müstəqil siyasət yürüdən Azərbaycan heç kimdən asılı deyil və iqtisadi müstəqillik ölkəmizə böyük dividendlər qazandırır. Dövlət başçısının söylədiyi kimi, iqtisadi baxımdan, 16 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur: "Bütün bu işləri öz daxili imkanlarımız hesabına görürük, heç bir yerdən yardım almırıq, - iqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaqdır. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilibdir. Gələn il sürətli inkişaf ili olacaq. Beləliklə, maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrinin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik".

Bir sözlə, görünən odur ki, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçir.

R.HÜSEYNOVA

“Xristian klubu olan Avropa Parlamenti Ermənistanda insan hüquq və azadlıqlarının pozulmasına göz yumur”

“Erməni qartalları: Vahid Ermənistan Partiyasının sədr müavini olmaqla yanaşı, həm də sayt rəhbəri olan Mger Yegizaryanın ötən ilin dekabrından başladığı aclıq aksiyası nəticəsində ölməsi faktı ilk növbədə belə deməyə əsas verir ki, bu gün işğalçı ölkədə hansı siyasi güclərin hakimiyyətə gəlməsi asılı olma-yaraq, bu ölkədə insan haqları köklü şəkildə pozulmaqda davam edir”. Bu barədə Trend-ə açıqlamasında “Səs” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhrüz Quliyev deyib.

Onun sözlərinə görə, sadəcə bu fakt deyil, eləcə də digər məsələlər bəlli insidentlə bağlı bəzi suallar yaradır: “Bir müddət əvvəl bloqer Mehman Hüseynovla bağlı Avropa Parlamentinin siyasi oyunbazlıqlarının şahidi olmuşduq. Belə ki, hətta Mehmanın özünü etiraf edərək heç bir aclıq aksiyası keçirmədiyini deməsindən sonra onun ətrafında siyasi manipulyasiyalar edənlər öz çirkin niyyətlərini reallaşdırmağa çalışdılar. Bu xüsusda, Avropa Parlamentinin çıxardığı qərəzli qətnaməni göstərə bilirik. Lakin nədənsə, Ermənistandakı məlum olayla bağlı - siyasi məbusun aclıq aksiyası keçirərək bunun nəticəsində həyatını itirməsi ilə bağlı istər Avropa Parlamenti, istərsə də digər beynəlxalq siyasi qurumlar səs-lərini belə çıxarmırlar. Sanki Ermənistanda belə bir insident yaşanmayıb və s. Halbuki ölen şəxs bilavasitə si-



yasi partiyanın aparıcı şəxsi, habelə media qurumunun rəhbərliyində təmsil olunan tərəfdir. Nəyə görə Ermənistan qarşı dərhal etirazlar səslənmir, bu ölkədəki insan hüquq və azadlıqlarının pozulmasına qarşı qərarlar, qətnamələr qəbul olunmur? Hansı səbəbdən Nikol Paşinyan iqtidarı qarşısında tələblər irəli sürülmür? Məgər Ermənistanda yaşayan insanlar da dünya ictimaiyyətinin tərkib hissəsi deyil? Hesab edirik ki, bu fakt həm də digər nüansları ortalığa çıxarır”.

Ekspert qeyd edib ki, bu fakt “xristian klubu” deyilən amil üzərində formalaşmışdır: “Ermənistan, Azərbaycandan fərqli olaraq, xristian ölkəsidir və həmin faktorun özü belə qənaətə gəlməyə zəmin yaradır ki, xristian klubu olan Avropa Parlamenti aşkar etiraf etməsə də, örtülü şəkildə işğalçı ölkədə insan hüquq və azadlıqlarının pozulmasına göz yumur, heç bir reaksiya sərgiləmir. Çünki biz Ermənistanın əvvəlki hakimiyyətləri zamanında da bənzər hadisələrin yaşanması halında Avropa qurumlarının səssizliklərinin dəfələrlə şahidləri olmuşuq. Bu gün monoetniklik, millətçilik və şovinizm üzərində fəaliy-

yet göstərən erməni hakimiyyətinə qeyd etdiyim faktlara görə “gözün üstündə qaşın var” deyən yoxdur”.

B.Quliyev bildirib ki, hətta buna baxmayaraq, Azərbaycan Parlamenti və siyasətçiləri bəlli hadisə ilə əlaqədar insan hüquq və azadlıqlarının qorunması ilə məşğul olan müvafiq xarici təşkilatlara müraciətlər etməli, məsələnin kökündə hansı maraqların dayandığını tələb kimi irəli sürməlidir: “Çünki Mehmanın məsələsində erməni tərəfinin aşkar siyasi həyasızlıqlarını gördük və bu həyasızlıqdan doğan amillərdən biri də haqqında bəhs etdiyimiz Avropa Parlamentinin qərəzli, məkrli, lüzumsuz qətnaməsi idi ki, ermənilər həmin qətnamədən öz xeyirləri üçün yararlanmağa çalışdılar. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevn humanist addımı nəticəsində Mehman Hüseynov məsələsi birdəfəlik bağlandıqdan sonra, istər ermənilər, istərsə də daxili düşmənlər ciddi zərbə altında qaldılar. İndi isə həqiqət bizim tərəfimizdədir və dünyaya sübut etməliyik ki, bu gün Ermənistanda insan həyatı bir heçə sayılır, hətta aclıq edənlərin aksiyalarının qarşısını alınması üçün addımlar atılmır. Bu qeyri-insani rəftarlıqlarının təməlinə isə “küçə demokrati” Nikol Paşinyanın siyasi mənfəətləri dayanmaqdadır. Artıq onun da işğası zamanı gəlib və bəlli qurumlar ölüm hadisəsi ilə bağlı dərhal hərəkətə keçməlidirlər. Düşünürəm ki, əgər Avropa təşkilatları yenə də səssiz qalacaqlarsa, onda ikili standartlardan çıxış etdiklərini, aşkar xristian klubu olduqlarını məhz həmin addımları, yəni susqunluqları ilə etiraf etmiş olacaqlar”.

XİN: Azərbaycana qarşı əsassız iddialarla çıxış edən beynəlxalq təşkilatlar Ermənistanda ölüm halı ilə bağlı susurlar

Ermənistanda həbs olunan siyasi partiya rəhbəri Mher Yegiazaryan 52 günlük aclıq aksiyasından sonra vəfat edib. Bir qədər öncə Azərbaycanda Mehman Hüseynovun aclıq aksiyası ilə əlaqədar əsassız şəkildə səskü qaldıran insan hüquqları qarçıları, indiki halda nədənsə biganə qalırlar. Bu barədə indiyədək nə müvafiq Avropa institutları, nə də digər beynəlxalq insan hüquqları müdafiəçiləri tərəfindən hər hansı bəyanatlar verilməyib, təcili dinləmələr keçirilməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bununla bağlı AZƏRTAC-a bildirib:

-Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və Yerevanın “Nubaraşen” cinayət cəzaçəkmə müəssisəsində saxlanılan məsul jurnalist, “Erməni qartallar - vahid Ermənistan” siyasi partiyasının sədr müavini Mher Yegiazaryan bir ay yarım ərzində keçirdiyi aclıq aksiyasından sonra yanvarın 26-da vəfat edib. Bir müddət öncə Mehman Hüseynov aclıq aksiyasını dayandırdığı halda əsassız iddialarla çıxış edən Avropa Parlamenti, ATƏT, Avropa Şurasının insan hüquqları üzrə məsul rəsmiləri və bəzi dövlətlər Ermənistanda Yegiazaryanın aclıq aksiyası nəticəsində ölümü ilə bağlı susurlar. Ağılasızdır ki, Avropa ölkələrinin diplomatları M.Hüseynovla görüşüb onun səhhətinin normal olduğunu şəxsən gördükləri və Avropa Komissarının onun aclıq aksiyasını dayandırdığını qeyd etdiyi halda Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etdi. “Washington Post” qəzetində bu məsələ ilə bağlı qısa müddət ərzində iki məqalə dərc edildi, maraqlıdır bu qəzet Mher Yegiazaryanın ölümü ilə bağlı məqalə dərc edəcəkmə?

Bütün bunlar, əlbəttə ki, Azərbaycana qarşı həyata keçirilən ikili standartlardan xəbər verir. Bu hal bir daha ölkəmizə qarşı saxta təbliğata və məlumatlara əsaslanan kampaniyanın həyata keçirildiyini göstərir. Aydın ki, bu kampaniyanın əsl məqsədi Azərbaycana qarşı siyasi təzyiç göstərmək cəhdi olub. İnsan hüquqları universaldır və bölünməz xarakter daşıyır və bu məsələni siyasiləşdirərək onu siyasi təzyiç alətinə çevirmək istəyənlər, əslində, elə insan hüquqları dəyərinə xələl gətirmiş olurlar.



Yordi Çukla: Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir



Avropa Şurası ən çətin dövrlərindən birini yaşayır. Təşkilatın gələcəyi sual altındadır. Avropa Şurasında bütün ölkələrə bərabər, ədalətli münasibət nümayiş etdirilməlidir. Əgər biz bu təşkilatın gələcəyini təmin etmək istəyiriksə, ilk növbədə, Azərbaycan kimi dövlətlərin bu quruma etimad göstərməsini təmin etməliyik. Bu fikirləri AŞPA-nın ispaniyalı deputatı Yordi Çukla AZƏRTAC-a müsahibəsində söyləyib. O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən vacib, güclü dövlətidir. Olduqca həssas geosiyasi mövqedə yerləşməsi Azərbaycanın Avropa üçün önəmini daha da artırır. Bunu bütün Assambleya üzvləri başa düşməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskvaya səfər edəcək

Yanvarın 29-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək iki günlük təntənəli mərasimlərə Patriarx Kiril həzrətlərinin şəxsi dəvəti əsasında baş tutur. Yanvarın 30-31-də Moskvada keçiriləcək tədbirlər çərçivəsində QMİ sədrinin Patriarx Kirillə görüşü, Kremlə Rusiyanın dövlət rəhbərliyi, habelə bir çox dini liderlərin və yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək təntənəli tədbirlərdə görüşləri nəzərdə tutulub.

Erməni vəkllər etiraz aksiyasına hazırlaşır

“Artıq bir neçə gündür ki, Ermənistan respublikasının vergi kodeksinə əlavə dəyişikliklər tətbiq olunmaqdadır”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “panorama.am” saytı yazır. Qeyd olunur ki, yeni kodekslə bağlı Ermənistanın vəkllər palatasının sədri Ara Zoqrabyan məlumat verir və onun dediyinə görə, artıq icra edilən layihədə vəkllərə, məsləhətçilərə və mühasiblərə bir sıra məhdudiyyətlər qoyulub.

Məsələ ilə bağlı Ermənistanın vəkllər palatasının üzvü Qrant Ananyan bildirib ki, ƏDV-nin də daxil olduğu xidmət haqqı nə vəkllərə, nə də əhaliyə sərf etmir. “Bizim iqtisadiyyat elə bir mərhələdə deyil ki, təklif olunan qanunvericilik dəyişiklikləri mövcud dövlət quruculuğu proseslərində tətbiq olunsun”, deyən erməni vəkili əlavə edib ki, bütün bunlar vəkllərin xidmət haqlarına da təsirsiz ötürməyəcək: “Başqa sözlə desək, vəkllər deyəcəklər: bax bu, xidmət haqqıdır, bu isə ƏDV, Ermənistan vətəndaşları, bunlara görə ödəniş etməlisiniz. Xidmət haqları bahalaşacaq bir çox vəkllər işləyə bilməyəcək... Vətəndaşlar ödəniş edə bilməyəcəklər və ictimai müdafiəçilərə müraciət edəcəklər. Nəticədə vergi və onun dövrüyəsində defisitlər yaşanacaq, hansı ki, onu çox az insan ödəyəcək”.

Ananyan hesab edir ki, vəkllərə qədər iqtisadiyyatda digər tənzimlə-



mələr edilə bilərdi. “İqtisadiyyatın sağlamlaşdırılması üçün maneəsiz hüquqi prosesləri həyata keçirmək vacibdir, bununla yanaşı, vəkil xidməti həm də hüquqların müdafiəsi deməkdir”, deyən erməni vəkili dövlət bu məsələdə iki probleminin yarandığını da bildirib: “Hüquqların müdafiəsi tərəfindən baxanda, vergi yeniliyi insanların hüquqlarının müdafiəsinə ciddi maneə olur, o cümlədən, vergi ödəyiciləri olan vəkllərin işlərinə axsadır. Biz də istəyirik ki, iqtisadiyyat inkişaf etsin, lakin bu inkişaf

üçün şərait də yaradılmalıdır”

O, həmçinin qeyd edib ki, əlavə dəyişikliklər barədə hər hansı ictimai müzakirələr də olmayıb. Belə ki, onlar bunu mətbuatdan öyrəniblər. “Yanvarın 29-da vəkllər palatasının iclası çağırılacaq, məsələ ilə bağlı müzakirələr aparılacaq, eləcə də gələcək taktikalar - etiraz aksiyalarına qədər məsələlər barədə danışılacaq”. Digər erməni vəkili Tiqrən Atanesyan isə öz növbəsində məsələ ilə bağlı bildirib ki, bu addım əsassız və məntiqdən kənarıdır: “Bu, bir sıra vəkllərin bazardan çıxması ilə nəticələncək. Mənim fikrimcə, əlavə və dəyişikliklərin təşəbbüsçüləri arasında nəhəng vəkil kontorlarının təmsilçiləri var ki, həmin qanun qüvvəyə minməmiş də ƏDV ilə işləyiblər”.

Onun sözlərinə görə, vəkllərin xərcləri artacaq və onlar əlavə olaraq, mühasib tutmalı olacaqlar, nəticədə mühasiblərə də əlavə xərclər ödəniləcək ki, hər vəkil bunu etmək gücündə deyil. “Xüsusilə, yeni işə başlayan vəkllər üçün ciddi çətinliklər yaşanacaq”, Atanesyan deyib.

Rövşən

29 yanvar 2019-cu il

Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı dinamik inkişafdadır

Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlü üzv qəbul olunmasından 18 il keçir. Azərbaycanın dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Avropa Şurasına üzv olaraq qəbulunun ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rolü danılmazdır. Müstəqilliyinin ilk illərində ağır daxili və xarici böhran yaşayan Azərbaycan bu beynəlxalq təşkilata tamhüquqlü üzv olmaq üçün çətin yol qət edib. 1992-ci il yanvarın 24-də Azərbaycan parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət edib və Avropa Şurası ilə Avropa Şurası arasında əlaqələrin tarixi, məhz həmin dövrdən başlayır.



Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlü üzv qəbul edilməsinə dair qərar qəbul edilir və 2001-ci il yanvarın 25-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilir. Məhz həmin dövrdən qurumun binasının qarşısında dövlətimizin bayrağı dalğalanır. Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndəliyi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə, ilk dəfə olaraq, bu qurumun iclasında tamhüquqlü üzv kimi iştirak edib və ölkəmizin bu uğuru, heç şübhəsiz ki, tarixi əhəmiyyətlidir. Ümummilli Liderin dediyi kimi, "Tarixi yolların qovuşduğu yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir". 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin ölkəmizin Avropa Şurasına tamhüquqlü üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasimdəki çıxışında qeyd etdiyi kimi, Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi onun müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır. Eyni zamanda, belə bir mötəbər təşkilata üzv qəbul edilmək həm də Avropa ailəsinin bərabərhüquqlü üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır.

Azərbaycan Respublikası Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib. Sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərərək, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb. Azərbaycan Respublikasının sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzleşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələri əhatə edirdi. Azərbaycanda 18

mühüm beynəlxalq tədbir keçirilməsi isə heç də təsadüfi deyil və həmin prioritetlərin dəstəklənməsi məqsədi daşıyır ki, bu da Azərbaycanın uğurudur.

Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir

Azərbaycanın Avropa Şurasına üzvlüyündən sonrakı dövr ərzində ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə AŞPA-nın monitorinq komitəsinin respublikamız üzrə həmməruzəçilərinin, mütəmadi olaraq, Bakıya səfərləri təşkil edilir. Çox sevindirici haldır ki, hər dəfə hazırlanmış məruzələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yüksək qiymətləndirilib. Həmin məruzələrdə, eyni zamanda, ölkəmizin demokratiya sahəsində mühüm inkişafa nail olduğu, xüsusilə, qeyd edilib. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun da iştirakçısı olub.

Avropa Şurasının tamhüquqlu və fəal üzvü kimi bu əməkdaşlığı gündən-günə gücləndirən Azərbaycan Şurasının insan haqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, global problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini hər zaman rəhbər tutur. Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv seçildikdən sonra bu qurumla əlaqələrin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Heç də təsadüfi deyil ki, 2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycan Respublikasının Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilib.

İlk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin avropalıların diqqətinə çatdırılıb

Ölkəmizin Avropa Şurası kimi mötəbər bir təşkilata bərabərhüquqlu üzv kimi qəbul edilməsinin əhəmiyyətindən danışırkən, xüsusilə, vurğulamaq yerinə düşərdi ki, elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılıb. Xüsusilə, qeyd etmək lazımdır ki, sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış "Ermənilər tərəfindən Azərbaycanı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması" adlı yazılı bəyənət və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış "Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları" adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altındakı Azərbaycan torpaqlarında uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, 783 azərbaycanlı girovun saxlanması və digər vacib məsələlər vurğulanıb. Sadalanan faktların sənədlərdə yer alması ölkəmizin uğuru və nailiyyətidir. Avropa Şurasında bu günə qədər əldə edilən uğurlar və Azərbaycanın Avropaya inteqrasiya proseslərində iştirakı ölkəmizin bu beynəlxalq təşkilat ilə əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini təsdiq edir.

İnam HACIYEV

Milli QHT Forumu Avropa Parlamentinə müraciət etdi

Milli Qeyri-Hökumət Təşkilatları Forumunda təmsil olunan qurumlar adından Avropa Parlamentinin deputatlarına müraciət ünvanlanıb. SİA müraciətin mətnini təqdim edir:

Hörmətli deputatlar,

Avropa Parlamenti yanvarın 17-də "Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə" qəbul etmişdir. Bu sənədin həbsdə olan gənc bloqqer

Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması və onun guya həbsxanada aclıq aksiyasına başlaması barədə məlumatlar əsasında qəbul edildiyini bilirik. Təəssüf ki, birinci dəfə deyil ki, Avropa Parlamentinin deputatları bir sıra təşkilatlar, şəxslər və hətta bəzi həmkarları tərəfindən aldadılaraq, yoxlanılmamış məlumatlar əsasında bu qurumun adına yarasmayan qeyri-obyektiv və qərəzli sənədə səs verməyə təhrik olunurlar.

Doğrusu, belə bir mövqə nümayiş etdirməklə Avropa Parlamentinin hansı məqsəd gütdüyü, kimə və nəyə xidmət etdiyi Azərbaycan ictimaiyyətinə qaranlıq qalır. Əgər məqsəd insan hüquqları, demokratiya, qanunun aliliyi kimi dəyərlərin qorunması, Azərbaycan hakimiyyətini həmin istiqamətdə beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çağırmaqdırsa, onda eyni münasibət niyə indiyədək başqa dövlətlərə, xüsusilə də insan hüquqlarına tam etinasız yanaşan Ermənistanı göstərməyib? Nə üçün Avropa Parlamenti uzun illər Ermənistanda hökumətə etmiş qəddar diktatura rejimi, seçkilərin saxtalaşdırılması, siyasi qətlər və digər cinayətlərlə bağlı adekvat mövqə nümayiş etdirməmişdir? Halbuki Ermənistanda baş verənlərdən hörmətli Avropa parlamentarilərinin kifayət qədər məlumatı olmalı idi. Məgər siz Ermənistanda parlamentin və dinc nümayişçilərin gülləbaran edildiyini, hakimiyyətin siyasi rəqiblərinin fiziki cəhətdən aradan götürüldüyünü, bütün seçkilərin saxtalaşdırıldığını, etirazlara, aclıq aksiyalarına heç bir məhəl qoyulmadığını, 2017-ci ilin martında həbsxanada aclıq aksiyası keçirən siyasi məhbus Artur Sarkisyanın öldürüldüyünü bilmirdiniz? Bəlkə iki gün qabaq həbsxanada iki ay aclıq keçirən digər siyasi məhbus Mqer Eqiazaryanın ölümündən də xəbəriniz yoxdur?

Biz - Azərbaycanın 700-dək vətəndaş cəmiyyəti təsisatını öz ətrafında birləşdirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təmsilçiləri Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli qətnamə qəbul etmiş deputatlarını öz dəyərlərinə sadıq qalmağa, ikili standartlardan, ayrışdırılmaqla və ədalətlə yanaşmağa dəvət edirik. Ümid edirik ki, sözdə bəyan etdiyiniz dəyər və prinsiplərə heç olmazsa bundan sonra əməldə də sadıq qalacaq, Avropa məkanına daxil olan hər bir ölkədə baş verən proseslərə vaxtında və adekvat qiymət verəcəksiniz.

Hörmətlə,

Milli Qeyri-Hökumət Təşkilatları Forumunda təmsil olunan qurumlar adından:

Rauf Zeyni

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti



Tengiz Txilava: "Gürcüstan ərazisində erməni terrorista abidə qoyulması bizim Azərbaycan ilə dostluğumuza zərbədir"

Axalkalaki rayonunun Buğaşen kəndində Gürcüstan dövləti və xalqı üçün heç bir xidmətləri olmayan, bizə dost və qardaş olan Azərbaycan xalqına qarşı döyüşən bir insana abidə qoymaq çox xoşagəlməz, iyrenc hadisədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib. Onun sözlərinə görə, xoşagəlməzlik heç də onun erməni olmasına və ya kiminsə antierməni baxışlarına görə deyil: "Gəlin əvvəlcə özümüzə sual verək. Bu adamın Gürcüstan dövləti qarşısında hansı xidmətləri olub ki, ona abidə ucaldılır? Onun Buğaşen kəndində anadan olması hər hansı xidmət demək deyil. Bir şəxsə hər hansı bir ölkədə abidə qoyulması üçün onun vətən uğrunda misilsiz xidmətləri olmalıdır".

Politoloq deyib: "Tbilisidə hamı tərəfindən qəbul olunan aktyor Frunzik Mkrtçyanı heykəl ucaldılıb və kiməsə buna etiraz etmədi. Əminəm ki "Mimino" filmində onun rolunu hər kəs görüb, izləyib. Mikayel Avakyan isə separatçıdır. Onun Dağlıq Qarabağ müharibəsində Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı hərbi əməliyyatlarda iştirak etməsi ona Gürcüstanda heykəlin qoyulmasını imkansız edir".

Mikayel Avakyanın Abxaziyada daxili xidmət orqanları sistemində çalışdığını və münafiqə zamanı kimin tərəfində olduğunu xatırladan politoloq deyib ki, bu cür terrorçulara abidə qoymaq həm daxilə sabitliyi pozmağa, həm də Gürcüstanın Azərbaycan ilə münasibətlərini pozmağa yönəlmiş addımdır.

T.Txilava bildirib ki, bizim ikitərəfli əlaqələrimizi pozmaq istəyən çoxsaylı qüvvələr var. Onlar təkcə Ermənistan tərəfindən deyil, digər dövlətlər tərəfindən də idarə olunurlar. Bizim Azərbaycan ilə dostluğumuzun inkişafı onları ciddi narahat edir. Ona görə də bütün mümkün vasitələrdən istifadə edərək dövlətlərimiz arasında münasibətləri pozmağa çalışırlar. Təəssüf ki, ermənilər də bu təxribatların aləti olurlar.

Politoloq hesab edir ki, bu cür hallara sərt cavab verilməli və kəskin etiraz olunmalıdır. "Biz əlimizdən gələni etməliyik ki, bu cür hallar Gürcüstanda bir daha baş verməsin", - deyir T.Txilava vurğulayıb.



Ermənistanda aclıq aksiyası keçirən jurnalist-siyasi məhbus acından ölüb

“Nikol Paşinyan, sizin bu cinayət işinə müdaxilənizin səviyyəsini biz, yaqın ki, sonadək tam bilməyəcəyik”

“Erməni Qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini, siyasi məhbus Mger Yegizaryan aclıqdan ölüb. Erməni KİV-lərinə istinadən xəbər verirlər ki, 1968-ci il təvəllüdü məhbus cəza çəkdiyi “Nubarsen” həbsxanasında dünyasını dəyişib. Məlumata görə, Yegizaryanın ötən ilin 5 dekabr tarixindən aclıq aksiyasına başladığı və aclıqdan öldüyü bildirilir.

Nikol Paşinyan hakimiyyəti baş verən insidenti hər vaxtla gizlətməyə çalışır və əbəs deyil ki, Ermənistanın Ədliyyə Nazirliyi isə Yegizaryanın ölüm səbəbini gizlədərək, guya onun aclıqdan deyil, başqa səbəbdən həyatını itirdiyini iddia edir.

Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən medialar M.Yegizaryanın 2018-ci ilin dekabr ayında dələduzluq və hərbcilərdən pul almaq ittihamı ilə həbs edildiyini yazsalar da, müxalifət onun, məhz siyasi motivlərə görə həbsə atıldığını iddia edir. Belə ki, hakimiyyət Yegizaryanı 2014-2018-ci illərdə fırıldaqçılıq yolu ilə hərbciləri işlə təmin etmək, yaxud xidməti vəzifəsini yüksəltmək adı ilə külli miqdarda - 4 milyon 775 min dram vəsait mənimsəməkdə ittiham edib, lakin Yegizaryanın özü ittihamları rədd edərək, həbsə atılmasını siyasi səbəblərlə əlaqələndirirdi. Daha bir fakt budur ki, Yegizaryan Nikol Paşinyana qarşı sərt yazıların işiq üzü görməsində rolu olvn şəxslərdən biri olub.

“The Washington-Post” qəzeti “Erməni siyasi xadim aclıq aksiyasından sonra öldü” başlıqlı məqalə dərc edib

Yeri gəlmişkən, M.Yegizaryan həm də media təmsilçisi olub. O, “Ermənistan qartalları - Vahid Ermənistan” Partiyasının sədr müavini olmaqla yanaşı, həm də “Haynews.am” saytının məsul şəxsi olub. Onun 44 gün ölüm aclığı aksiyası keçirdiyi bildirilir. Artıq bu məsələ beynəlxalq aləmdə də müzakirələrə səbəb olmaqdadır. Misal üçün, “The Washington-Post” qəzeti “Erməni siyasi xadim aclıq aksiyasından sonra öldü” başlıqlı məqalə dərc edib və Nikol Paşinyan hakimiyyətinin get-gedə Serj Sarkisyan ha-



kimiyyətinə bənzədiyini yazıb.

Ölən siyasi məhbus-jurnalistin oğlundan Nikol Paşinyana: “Diləyirəm ki, mənimlə qardaşımın və anamın çəkdiyi bütün əzablar sizin həyat yoldaşınız və oğlunuzun da başına gəlsin”

Bu arada, siyasi məhbusun ölümündən sonra oğlu Vazqen Yegizaryan Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb. Vazqen Yegizaryan, Nikol Paşinyanın M.Yegizaryanı siyasi səbəblərlə həbsə atdığını deyib. O, Ermənistanın baş nazirinə və ailəsinə eyni halları yaşamağı arzulayıb.

“Nikol Paşinyan, sizin bu cinayət işinə müdaxilənizin səviyyəsini biz, yaqın ki, sonadək tam bilməyəcəyik” deyərək ölüm aclığından həyatını itirmiş siyasi məhbusun oğlu əlavə edib ki, Paşinyan onun atasının həbsində maraqlı olub: “...Amma siz “nə olursanız, bu adamı həbsə atmaq lazımdır” prinsipi ilə çıxış edərək davranmısınızsa, onda diləyirəm ki, mənimlə qardaşımın və anamın çəkdiyi bütün əzablar sizin həyat yoldaşınız və oğlunuzun da başına gəlsin və onlar da eyni təcrübəni yaşasınlar. Unutmayın ki, icraçılar şəxsən sizə yox, sizin vəzifənizə və kreslonuza tabedirlər. Bu kreslo isə bu gün sizdədir, sabah isə...”

Beləliklə, “Ermənistanda demokratiya bərqərar olunur” tipli şüarlarla çıxış edən “küçə demokratlarının” iç üzleri get-gedə daha aşkar görünməkdədir və bu reallıq növbəti dəfə özünü siyasi məhbusun və jurnalistin ölümü ilə sübuta yetirdi.

Rövşən NURƏDDİNOĞLU

Azərbaycan əsilli cərrahın gənc tələbəsi Almaniya da 500 beyin əməliyyatı həyata keçirib



rın hamısı uğurla nəticələnib və xəstələr tam sağalıb. O, Məcid Saminin assistenti kimi isə 3000 əməliyyatda iştirak edib. Almaniya da böyük nüfuzla sahib olan Məcid Sami hər il İrana gələrək onlarla əməliyyata rəhbərlik edir və tibb universitetində ustad dərsləri keçirir.

Almaniya mətbuatına müsahibə verən Süheyla Sami müəllimi ilə fəxr etdiyi və harada yaşamasından asılı olmayaraq İran adət-ənənələrinə hörmətlə yanaşdığını nəzərə çatdırıb. O bildirib ki, Avropa ölkəsində yaşasa da heç vaxt baş örtüyünü açmayıb və gələcəkdə də açmaq fikrində deyil.

Məşhur cərrah bu yaşda uğur qazanmasının səbəbini zəhmətə qatlaşmaqda görür. S.Sami bir neçə ildən sonra İrana qayıdacağını və fəaliyyətini Tehrandə davam etdirəcəyini bildirib.

Bu tendensiya, xüsusən, Avropa Parlamentinin fəaliyyətində daha yaxından hiss olunur. Belə ki, bu günlərdə Ermənistanda aclıq aksiyası keçirən jurnalist-siyasi məhbus Mger Yegizaryanın aclıqdan öldüyü bildirilsə də, bu məsələ ilə bağlı hələ də Avropa Parlamenti reaksiya verməyib.

Ancaq Azərbaycanda həbsdə olan məhbus Mehman Hüseynovla bağlı Avropa Parlamentində qətnamə adlandırılan sənəd qəbul edilməsi isə bu qurumun Azərbaycana qarşı qərəzli mövqeyini növbəti dəfə ortaya qoyduğunu göstərir. Eyni zamanda, əvvəlki dövrlərdə də biz AP-nin Azərbaycana münasibətdə qeyri-obyektiv münasibətinin şahidi olmuşuq. Belə ki, demokratiya, ədalət və insan hüquqlarını mühüm universal dəyərlər kimi qəbul edən Avropa Parlamenti nə Azərbaycanın 20 ildən artıq müddətdə işğal altın-

nın pozulması ilə bağlı ciddi problemlər mövcuddur. Görünür, bu məsələdə AP və Ermənistan eyni problemləri yaşayır.

Azərbaycan isə suveren dövlətdir və öz daxili məsələləri ilə bağlı müstəqil qərarlar qəbul edir. Verilən qərar Avropa Parlamentinin statusuna uyğun deyil və hüquqi anlamı uzaqdır. Eyni zamanda, bu gün Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti, inkişaf var, ölkəmizdə hakimiyyətin



Avropa Parlamenti erməni lobbisinin əsirinə çevrilib

Yalan iddialar və təhrif edilmiş məlumatlar əsasında hərəkət edir

da qalan əraziləri ilə bağlı, nə də bütün hüquqları pozulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkün barədə, bir dəfə də olsun, beynəlxalq hüquqa uyğun, ədalətli mövqe bildirməyib və bəyanat verməyib. Deməli, görünən odur ki, AP erməni lobbisinin əsirinə çevrilib, onun yalan iddiaları və təhrif edilmiş məlumatları əsasında hərəkət edir. Azərbaycan isə müstəqil dövlətdir və müstəqil siyasət həyata keçirir. Müstəqil siyasət yeridən bir dövlətə təzyiç göstərilməsi həm qəbul edilməz, həm də qeyri-mümkündür. Uydurma faktlar əsasında hazırlanan qətnamələrin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.

Avropa Parlamentinin özünün avropalaşmasına çox böyük ehtiyac var

Çünki Avropanın özündə insan haqları-

R.HÜSEYNOVA

Ermənistanda daha bir müddətsiz etiraz aksiyası keçirilir

Ermənistanda Diaspor Nazirliyinin əməkdaşları qurumun ləğv edilməsi qərarına qarşı çıxırlar. Onlar hökumət binasının qarşısına toplaşaraq müddətsiz etiraz aksiyasına başlayıblar. Diaspor Nazirliyinin əməkdaşları baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Bildirilir ki, ötən ilin sonlarında Diaspora Nazirliyi ləğv edilərək səlahiyyətləri Xarici İşlər Nazirliyinə verilib. Nəticədə 700 nəfər işsiz qalıb.

AZƏRTAC xəbər verir ki, Nikol Paşinyanın parlament seçkilərindən sonra Diaspor Nazirliyinin ləğv ediləcəyi haqqında bəyanatı xaricdə yaşayan ermənilərin ciddi etirazına səbəb olub. Fərqli ölkələrdə yaşayan erməni diaspor nümayəndələri Paşinyanın bəyanatına sərt reaksiya verirlər. Argentinadakı erməni diasporu baş naziri buna görə kəskin tənqid edərək səssiz qalmaqalarını bildiriblər. Avrasiya Araşdırma Mərkəzinin analitiki Aslan Yavuz Şir isə Paşinyanın qərarını dəstəkləyib. Onun sözlərinə görə, diaspor indiyədək Ermənistanda liderləri təzyiç altında saxlamaq məqsədilə istifadə edilib.

Vergidödəyiciləri də qanunvericiliyə olunan dəyişiklikdən narazıdırlar. Hətta küçə ticarəti ilə məşğul olanlar da kiçik və orta sahibkarlara qoşularaq aksiya keçirirlər. Onlar satdıqları məhsulları hökumət binası qarşısına gətirərək oturmaq aksiyasına başlayıblar.

“Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegizaryan isə cəza çəkdiyi “Nubarsen” həbsxanasında dünyasını dəyişib. Məlumata görə, Yegizaryan ötən il dekabrın 5-də aclıq aksiyasına başlamışdı. Bu da onun səhhətində ciddi fəsad yaradıb. Nəticədə məhbus aclıqdan ölüb. Ermənistanın Ədliyyə Nazirliyi isə Yegizaryanın ölüm səbəbini gizlədərək faktla bağlı araşdırma aparıldığını bəyan edib. “Vahid Ermənistan” partiyasının sədr müavini 2018-ci ilin dekabrında dələduzluq və hərbcilərdən pul almaq ittihamı ilə həbs edilmişdi. Onun ölüm xəbəri etirazla qarşılanıb.



29 yanvar 2019-cu il

Əli Kərimli silahdaşlarının tənqid hədəfində...

Lalə Şövkət: "Əli Kərimlini çox alçaq səviyyədə gördüm"

Yanvarın 19-da qondarma qurum olan "Milli Şura" bir neçə radikal müxalifət partiya və birliklərinin keçirdiyi mitinq və bu mitinqin fiaskoya uğurması, yanvarın 20-də isə Şəhidlər xiyabanında qarışıqlıq yaratmaq cəhdi və onun ardınca yanvarın 26-da həyasızcasına yenidən mitinq keçirmək iddiaları AXCP sədri ilə bağlı "MBH" sədri Lalə Şövkətin Əli Kərimli haqqında dediyi sözləri yadına saldı. 2003-cü ildə "Azadlıq" qəzetində L.Şövkət haqqında hədsiz dərəcədə təhqiramiz bir yazı yazdıraraq Ə.Kərimliyə L.Şövkətin cavabı daha sət oldu. O, "Azərbaycan siyasətində Ə.Kərimli kimi belə bir mənəviyyət-sizlik görməmişdim. Adam düşmən olanda gerek kişi kimi düşmən olsun. Ə.Kərimlidən çox alçaq səviyyə gördüm" - demişdi. Əslində, Ə.Kərimlinin kimliyi haqqında çox yazılıb, çox deyilib. Ancaq L.Şövkət demişken, gerek "kişi olasan".

Əli Kərimlinin xəyanət yolu...

KXCP-nin sədri Mirmahmud Mirəli-oğlu Ə.Kərimliyə keçmiş xatırladaraq, onun bu gün siyasi arenada hörməti olmayan və küncə sıxışdırılmış xəyanətkar və satqın olduğunu bildirib.

1995-ci il... Ə.Kərimli AXCP-ni partiya çevirmək tapşırığını uğurla yerinə yetirdi və mandat sahibi oldu. 1996-cı il... AXCP daxilindəki "Yurd" funksiyası partiyayı tam özəlləşdirmək üçün fəal cəbhəçilərə və hərəkatçılara qarşı təzyiqlərə başladı. AXCP rəyasət heyəti, ardıcıl olaraq, bir çox insanı cəbhədən uzaqlaşdırdı. Beləcə, "cəbhənin gələcəyi Ə.Kərimlinin adı ilə bağlıdır" təbliğatına start verildi. 1997-ci il... Xaricdən aldığı maliyyə dəstəyi nəticəsində, Əli Kərimli media vasitəsilə Əbülfəz Elçibəyə zərbələr vurdu, onu gözədən salmaq üçün kampaniyaya başladı və 2005-ci il... Ə.Kərimlinin Ruslan Bəşirli olayı və çevriliş planı fiaskoya uğradı. 2008-ci il... Qənimət Zahidi qurban verib, diqqəti özünə çəkən Ə.Kərimli Sem dayısından pul almaq üçün planlar qurdu. Aqil Xəlil deyilən olayı da Ə.Kərimlinin qurduğu iyrenc oyunlarından biri idi. Məlum oldu ki, Aqil Xəlili bıçaqlayan küçədən keçən şəxs deyil, məhz Ə.Kərimlinin yaxından tanıdığı mavidir. Beləcə Ə.Kərimlinin bu planı da suya düşdü. O, qazdığı quyuya özünü düşdü.

Hələ Xalq Cəbhəsi dönəmində Ə.Kərimli xarici fondlarla işləyirdi. Ə.Elçibəyin dövründə, o, dövlət postunu tutsa da, Elçibəyə qarşı olan mənfi

təbliğatın başında dayanmışdı. Bunun üçün Azərbaycanda Demokratiyanın İnkişaf Fondundan Ə.Kərimli milyonlarla pul alıb mənimsəmişdi. Əbülfəz Elçibəy hakimiyyətdən getdikdən sonra da, Ə.Kərimli bu xəyanət yolunu davam etdirmişdi. Ə.Kərimli həm də ermənilərin dostudur. O, bu "fəxri damğa"ni böyük ictimaiyyətlə paylaşır. Ə.Kərimli erməni lobbisini başlıca tərəfdaş kimi qəbul edir. O, yeganə siyasətçidir ki, öz şəxsi maraqlarına görə erməniyə dayı belə deməkdən çəkinmir.

Elman Türkoğlu: "Əli Kərimli satqın, xəyanətkar və qatildir"

Həminin "Bayraqdar" kimi tanıdığı Elman Türkoğlu AXCP sədri Ə.Kərimlini qatil adlandırır. E.Türkoğlunun sözlərinə görə, AXCP sədri Ə.Kərimli Elçibəyi zəhərləyərək öldürdükdən sonra "Yurd"u ələ keçirmək üçün "Yurd" sədri Əlisafa bəyi və 39 milyon dollara görə Con Elvisi öldürdükdən sonra "Sən satqın, xəyanətkar, qatil Ə.Kərimoviç deyildinmi, milli azadlıq hərəkatının fədailərindən, mücahidlərindən biri olan, "Komersant" qəzetinin baş redaktoru sən satqınlığın və xəyanətkarlığın haqqında yazan İBİŞİ (İbrahim) öldürən? Sən satqın, xəyanətkar, qatil Əli Kərimoviç deyildinmi, 39 milyon dollara görə Con Elvisi öldürdükdən? İndi buradan başlamısan millətin adından danışmağa. Sənin millət haqqında danışmağa haqqın yoxdur. Axı niyə bu boya ağ yalanlar üyüdürsən, hə?"



AXCP-dən müxalifət düşərgəsinə arxadan zərbə

Yuxarıda vurğuladığımız kimi, Ə.Kərimli və onun rəhbərlik etdiyi AXCP, daha dəqiq desək, AXCP qəflinə girmiş "Yurd", eyni zamanda, müxalifət düşərgəsinə xəyanəti ilə də məşhur olub. Əslində, bu xəyanətin də əsası elə Elçibəyə xəyanət edilməsi ilə bir vaxtda qoyulub. Mirmahmud Mirəli-oğlu bildirib ki, bunlar (yəni "Yurd"çular-red.) 1997-1998-ci illərdəki fəaliyyətlərində açıq xətlə Elçibəyi "bitmiş bir insan" kimi qeyd edirdilər: "Prezident seçkilərində iştirak etməmənin kökü də gedib ora çıxırdı. Müxalifətin seçkidə vahid komandada iştirak etməməsi bir tərəfdən, ikinci tərəfdən isə təşkilat daxilində birliyin olmaması, qarşıdurmanın güclənməsi var idi. Məsələ tək maliyyədə və ya qrantda deyildi. Əsas niyyət iyrenc idi: anti-Elçibəy, Elçibəyə xəyanət".

Göründüyü kimi, M.Mirəlioğlunun bildirdiyi kimi, Ə.Kərimli elə ilk dövrlərdən xəyanət yolu seçib: "AXCP tarixində Ə.Kərimli qədər pozuculuq fəaliyyəti, Ə.Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Ə.Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır".

Beləliklə, mövcud faktlar bir daha təsdiq edir ki, AXCP sədri yenə də öz köhnə əməllərini davam etdirməklə Azərbaycan xalqının milli maraqlarına xəyanət etmək xislətindən əl çəkmir.

Rəfiqə HÜSEYNOVA

Müxalifət terror aktları törədə bilər

"Xarici qüvvələr məkrli planlarının həyata keçməsi üçün müxalifət təmsilçilərindən maşa kimi istifadə edirlər"

Kəçmiş qaranlıq olan dağıdıcı müxalifət partiya yetkililəri bu gün də öz iyrenc əməllərini və fəaliyyətlərini davam etdirirlər. Xüsusi ilə də, son vaxtlar Corc Sorosun ayırdığı maliyyə vəsaitinə aldanan dağıdıcı müxalif ünsürlər sosial şəbəkələrdə hədələyici bəyanatlarla çıxış edir, rüsvayçılıqla nəticələnən aksiyalar yolu ilə qarşıdurmalar yaratmağa cəhdlər göstərilir. Söhbət etdiyimiz müsahiblərimiz müxalifətin hay-küyünün onların öz başlarında çatlayacağını və nəhayətdə, səbir kasası daşan xalqın onları ciddi cəzalandıracağını bildirdilər.

Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli: "Əli Kərimli və Cəmil Həsəni məhv məhkumdurlar"

- Bu gün Azərbaycan dövlətinin inkişafından narahat olan bezi qüvvələr var. Həmin qüvvələr çalışırlar ki, sapı özümüzədən olan baltaların hesabına su bulandırsınlar və bulanıq suda balıq tutsunlar. Amma bu başı boş müxalifət baş bilənləri başa düşə bilmirlər ki, onların ölkəmizlə bağlı məkrli planları heç vaxt həyata keçən deyil. Çünki xalqın gözü tərəzidir və xalqımız müxalifətin kim olduğunu, onların özlərindən də çox gözəl bilir. Əminliklə deyə bilərəm ki, Əli Kərimli və Cəmil Həsəni məhv məhkumdurlar. Bir sözlə, bu gün müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda, müxalifətin keçirdiyi aksiyalar uğursuzluğa düşər olmağa məhkumdur. Çünki sosial bazaları yoxdur və xalq onları qətiyyətlə rədd edir. Yanvarın 19-da müxalifətə mitinq keçirməyə imkan verildi, ancaq uğursuz aksiyadan sonra qarşıdurma yaradılmasına cəhd göstərildi. Bu baxımdan, onların nəzərinə çatdırıldı ki, mitinqdən sonra qaydanı pozmusunuz və sizə növbəti mitinqin keçirilməsinə razılıq verilməyəcək. Sevinc Osmanqızının programında Ə.Kərimli deyir ki, "baş verənlərə görə, mən məsuliyyət daşımıram, aksiya iştirakçıları mitinqlərdən sonra hər şey edə bilər". Deməli, sən mitinqə gəlib-gətmək məsələsinə nəzərə ala bilmirsən, təbii ki, dövlət də belə olan halda, tezədən mitinq keçirmələrinə razılıq verməyib. Bilirsiniz ki, razılıq verilmirsə, deməli, hər hansı bir tədbirin keçirilməsi qanunsuzdur. Müxalifətçilər bu cür qanunsuz tədbirlərlə diqqəti özlərinə cəlb etmək istəyirlər. Əlbəttə ki, müxalifətin arxasında qüvvələr dayanır. Yəni xarici qüvvələr ölkəmizlə bağlı xoşagəlməz məkrli planlarının həyata keçməsi üçün müxalifət təmsilçilərindən maşa kimi istifadə edirlər. Amma onların nə istəməsindən və etməsindən asılı olmayaraq, onların planları heç vaxt baş tutmayacaqdır.



TOHGMIIB-nin sədri Emin Həsəni: "Müxalifətin maliyyəsi xaricdən gəlir"



- Müxalifətin bu günə qədər keçirdiyi bütün aksiyalar uğursuzluğa düşər olub. Bunun da səbəbi müxalifət təmsilçilərinin satqın və xəyanətkar olmaları, eləcə də, xaricdən maliyyələşmələridir. Fakt budur ki, Əli Kərimli, Cəmil Həsəni, Arif

Hacılı və digərləri xaricdən qrant alırlar. Yəni müxalifətin maliyyəsi xaricdən gəlir. Bu baxımdan, dağıdıcı müxalif ünsürlər xarici dairələrin burda tapşırıqlarını icra edirlər. Demək olar ki, dəfələrlə müxalifətin qanuna müvafiq şəkildə aksiya keçirməsinə Azərbaycan dövləti hər cür şərait yaradıb. Amma onlar tərəfindən keçirilən bu aksiyalara xalq qatılmaq istəmir. Çünki xalq müxalifəti dəstəkləmir. Bu realığı müxalifətin özü də çox gözəl bilir. Sadəcə olaraq, özlərini karlığa və korluğa vururlar. Ümumiyyətlə, həm xarici, həm də müxalifət qüvvələrinin birçə məqsədi var, o da sabitliyi pozmaqdır. Amma adları çəkilən qüvvələr heç vaxt ölkəmizdə sabitliyi poza bilməzlər. Çünki ölkəmizdəki sabitlik möhkəm əsaslarla söykənir. Digər tərəfdən, xalq-hakimiyyət birliyi dönməz və əbədidir. Bu birliyi heç bir məkrli qüvvə poza bilməz.

GÜLYANƏ



Eynulla Fətullayev: "Hər səhər Əli Kərimlinin evindən 2 xidməti "Mercedes çıxırdı"

AXCP sədri Əli Kərimlinin dövlət başçısına, eləcə də, aparıcı dövlət strukturlarında çalışan şəxslərə qarşı gülünc iddialar səsləndirməsi artıq jurnalst cəməsinə də hərəkatə gətirib. SİA xəbər verir ki, sayt rəhbəri, araşdırmaçı jurnalst Eynulla Fətullayev Ə.Kərimliyə sualla müraciət edərək, ona bəzi xatırlatmaları edib. "Bəs niyə dövlət katibi Əli Kərimli öz xanımını Prezident Aparatının şöbə müdiri vəzifəsinə təyin etmişdi? Hər səhər bir evdən 2 xidməti Mercedes çıxırdı" sualını verən E.Fətullayev bu gün AXCP sədrinin şirin vədlərinə və yalanlarına uyan bir qrup gənclərin öz "liderləri" barədə yetərincə informasiyalara malik olmadıqlarını da qeyd edib. "Yeni, gənc nəsil bunları bilmir, amma bütün olaylar gözümüzün önündə baş verib", deyə bildiren E.Fətullayev AXCP hakimiyyəti zamanı Azərbaycan dövləti və xalqının hansı ağır bəlalara doğru yuvarlandığını da xatırladı: "Cəbhə hakimiyyəti total rüsvətxorluğa, özbaşınalığa və xidmətə cinayətlərə qurşanmışdı, xalq bu hakimiyyətə inamını tam itirmişdi. Ona görə də təsadüfi 30 yaşlı Sürət bir başıpozuq dəstə ilə bunları belə asanlıqla devirdi...".

Araşdırmaçı jurnalst bu gün olduğu kimi, həmin illərdə də xalqın belə mənfi siyasi dəlləllərə inanmadığını faktlarla sübuta yetirib: "1993-cü ilin iyununda xalq Cəbhə hakimiyyətinin müdafiəsinə səsləmişdilər. Heç 3 min adam gəlməmişdi. Yeri gəlmişkən, o zaman Milli Məclisin qarşısında 3 minlik kütlə qarşısına çıxan prezidentin müşaviri, hazırkı Milli Şuranın sədri Cəmil Həsəni idi...". Xatırladaq ki, bugünlərdə, BAXCP-nin sədr müavini, jurnalst və siyasi şərhçi, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də AXCP sədri Əli Kərimlini faktlara əsaslanan yazısı ilə ifşa edib və bir sıra məsələləri ictimai rəyin diqqət mərkəzinə çatdırıb.

Rövşən NURƏDDİNOĞLU

Radikal müxalifət "liderləri"nin övladları mitinqlərə niyə qatılmırlar?

Yaxud mitinqlərdə "acından ölürlük" deyib, "dad" edən "liderlər" hər şeyin hesabını verməlidirlər!

Bu gün, hakimiyyəti müxtəlif məsələlərdə qərəzli şəkildə itiham edən müxalifət "liderləri"nin "özlerini "aydan arı-sudan da duru" kimi cəmiyyətə təqdim etmələri, istər-istəməz, bizləri onlar barədə bəzi araşdırmalar aparmağa təhrik edir. Məmur övladlarının xarici ölkələrə gedərək, orada istədikləri həyatı yaşadıklarını iddia edən dağıdıcı müxalifət partiyalarının "liderləri" müxtəlif aksiyalarda onların şirin vədlərinə aldanaraq, qatılan insanlarda hakimiyyətə qarşı qıcıq yaratmaq üçün özlərini "məzlum", "yazıq", hətta səhər yuxudan oyanarkən, "yeməyə çörək tapmayan" insanlar kimi aparmaları, əslində, nə qədər ağ yalan danışdıqlarının aşkar sübutudur. Bu barədə yazının daha aşağı hissəsində - yekununda bir sıra faktları dəyərli oxucuların diqqətinə çatdıracağam.

Kanadada... ABŞ-da... Kiprdə... Norveçdə... Böyük Britaniyada...

Siyasi aksiyalara qatılan insanların, əslində, nəyə görə əllərində müxtəlif anti-iqtidar şüar-plakartları aparmaları da kimsəyə sIRR deyil. Həmin şüarları ilə "Avropaya siyasi mühacir adı ilə gedib-kef edəcəyəm" xeyalları quranların mitinqlərdə şəkillər çəkdi-mələri də bu xüsusdandır. Necə ola bilər ki, "acından ölən və işsiz" insan hər hansı siyasi müxalifət partiya sədrindən, məsələn, AXCP sədri Əli Kərimlidən "mitinqdə döyü-lüb-söyülmüşdür" arayışı almağa 3-5 min AZN pul tapır, sonradan Avropa ölkələrinə getmək üçün maliyyə imkanları üzə çıxır?! Maraqlıdır, bəs bu sualın cavabını kim ver-cək?!

İndi isə qayıdaq əsas mətləbə. O mətlə-bə ki, müxalifət partiya rəhbərlərinin öz öv-ladları haradadırlar və nə işlə məşğuldurlar? Misal üçün, dəqiq məlumatlara görə, Müsə-vat partiyasının sabiq başqanı, "Müxalifətin Strateji Düşüncə Mərkəzi"nin sədri İsa Qəm-bərin oğlu İlkin Qəmbər Kanadadadır, parti-yanın hazırkı başqanı Arif Hacılinin oğlu Or-xan Hacıli isə ABŞ-da məskunlaşıb.

Azərbaycan Xalq Partiyasının sədri Pə-nah Hüseynin qızı Aybəniz Hüseynin Kiprdə, sabiq müsavatçı, hazırda Qubad İbadoğlu-nun rəhbəri olduğu "Demokratiya və Rifah Hərəkatı"nın sədr müavini Hikmət Hacızadə-nin oğlu Adnan Hacızadə isə ABŞ-dadır və bu da son deyil... ADP sədrinin bir oğlu Cə-lal Böyük Britaniyada, digər oğlu isə Nor-veçdədir. Əli Kərimlinin oğlu Türkel ABŞ-da, qızı Selcan isə İngiltərədədir...

Biz, hələ Ə.Kərimlinin oğlu Türkelin (də-fələrlə!!!) Avropanın bahalı bar və restoran-larında eyş-işrət məclisləri təşkil etməsi, hətta milli-mənəvi dəyərlərimizə sığmayan gey-partilərdə iştirakı, pullar xərcləməsi barə-dəki faktları təkrar etmirik...

Bax belə... Göründüyü kimi, onların hər biri partiya sədrləri və funksionerləridirlər və sadəcə, ictimai-siyasi təşkilatlarda təmsil olunurlar, özü də heç bir dövlət qurumlarında çalışmamaqla yanaşı, dövlətdən və ya qeyri-dövlət təşkilatından əməkhaqqı da almırlar. Bəs onda, onların pul-praları, övladlarının ki-fayət qədər bahalı qiymətləri olan xarici ölkə-lərdə yaşamaları hansı maliyyə gəlirləri əsa-sında təmin edilir? Axı bildiyimiz qədər, si-yasi partiyaların maliyyə-hesabat dövrləri ilə bağlı tələb olunan vaxt gəlib-çıxanda, onlar başlarına-dizlərinə döyərək, elə ah-vaylar salırlar ki, adam az qala, cibindəki son qəpi-yini onlara vermək istəyir ki, bu günü saba-



ha calasınlar və s... Üstəlik, iddia edirlər ki, hətta partiyalarında fəaliyyət göstərənlərin məvaciblərini belə, ödəməyə imkanları yox-dur (?!).

Onların maliyyə gəlirləri müxtəlif şübhəli məqamlara söykənir

Onda yenə də sual veririk - təhsil, iş, ya-şamaq və s. məsələlər üçün övladlarını xar-ici ölkələrə hansı vəsaitlərlə göndərmiş, on-ların orada uzun illərdir ki, həyat sürmələrinə, özü də cah-cəllalı həyat sürmələrinə geniş şərait yaradırsınız? İddia edə bilərsiniz ki, övladlarınız təhsil alır və s. Tutaq ki, lap təh-sil alırlar xarici ölkələrdə, bəs xarici ölkələr-dəki bahalı təhsul haqqlarının pullarını hara-dan, hansı üsullarla əldə edirsiniz? Biz, hələ də bu sualların cavablarını eşitməmişik, heç eşitməyəcəyik də. Çünki onların maliyyə gəl-irləri müxtəlif şübhəli məqamlara söykənir. Xarici təşkilatlardan aldıkları və Gürcüstan bankları ilə nağdlaşdırdıkları vəsaitlər hesa-bına və bu da kimsəyə sIRR deyil!

Beləliklə, "xalqın dəstəyi ilə hakimiyyətə gələcəyik" tipli boğazdan yuxarı və mikrofon-lu bağırtılari ilə insanların beyinlərini yuyub, oraya çirkli maraqlarını sırımağa çalışan ra-dikal müxalifətçi partiya "liderləri" və funksio-nerlərinin, əslində, fəaliyyətləri araşdırılmalı, onlar anti-Azərbaycan maraqları qarşılığında haralardansa aldıkları pul vəsaitləri barədə açıq hesabat verməlidirlər. Daha ictimai rəy-də hakimiyyətə qarşı gərəksiz, lüzumsuz qı-cıq yaradaraq, özlərinə sərf edən hay-küylə-ri ilə, ölkədəki sabitliyə burun dürtmələri ilə deyil...

Rövşən RƏSULOVA

Yanvarın 19-da keçirilən və uğursuzluqla nəticələnən mitinqdən sonra AXCP sədri Əli Kərimli "Milli Şura"nın rəhbəri Cəmil Həsənlini özündən kənarlaşdır-ması ətrafında "baş sındırdığı" barədə informasiyalar dolaşsa da, hə-ləlik, onun bu istəyinin reallaşmadı-ğını görməkdəyik. Daha dəqiq de-sək, AXCP sədri C.Həsənliyə yaxa qurtarmaq üçün "nə şiş yansın, nə kabab" prinsipini işə salıb. O, 19 yanvarda keçirilən rüsvayçı mitinq-də bir daha qərara gəlib ki, qoca professora istefa ərizəsini yazdır-malıdır. Ancaq necə? Bax, bu, elə keçən ildən müşkül olub. C.Həsənli isə hələ də "fil qulağında" yatıb. De-yir ki, "olmaz-olmaz".

Əli Kərimli: "Cəmil Həsənli onun "nüfuzuna" ləkədir"

li siyasi mühitdə elə də ciddi proseslər get-mədiyi üçün C.Həsənli Ə.Kərimliyə ağır "yük" olmağa başlayıb. Ona görə də, Ə.Kə-rimli C.Həsənlinin istefasından dərhal sonra "Milli Şura"ya sədr keçməyi qətiləşdirib. Da-ha bir məqam isə AXCP-nin tamamilə sıra-dan çıxmasıdır. Kərimli parçalanmış və məhv olmuş AXCP-ni, məhz "Milli Şura"nın sayəsində ayaqda saxlamağa çalışır.

Ə.Kərimlini narahat edən də C.Həsənli-nin "Milli Şura"ni siyasi partiya çevirmək üzərində layihə hazırlaması xəbəridir. Özü də Ə.Kərimlidən xəbərsiz. "Milli Şura"nın partiya çevriləcəyi xəbəri isə, AXCP səd-



Cəmil Həsənli "Milli Şura"dan qovulur Əli Kərimlinin nüfuzunun olmaması Cəmil Həsənlinin "kart"ından çıxır

Bax, budur düz söz. Ancaq bir əmması var ki, kim-kimin "nüfuzuna" ləkədir? Axı bu bədbəxtlərin hər ikisinin harada "nüfuzu" var? Məsələ başqadır. Belə ki, özünün yetə-ri qədər tərəfdaşı olmayan, lakin özünü mü-xalifətin lideri kimi qələmə verən satqın və xəyanət simvolu olan Ə.Kərimli müxalifət daxilində nüfuzunun olmadığını bilərək, C.Həsənli "kart"ından istifadə edir. Yanvar ayının 19-da keçirilən müxalifətin "birlik" deyilən mitinqindən istifadə edərək, yanın-da dayanan "Milli Şura"nın "primadonnası" Gültəkin Hacıbəyliyə üz-gözünü turşudaraq, "bu qoca kaftarı silib atsaydım, dincələrdim" deyib. Bunu mitinqdə olanlar da görüb.

Onsuz da "Milli Şura"nın qeyri-rəsmi sədrliyini Ə.Kərimli edir. C.Həsənli isə, sadəcə, Kərimlinin səhvələrini, müxtəlif ağırlıqlarını öz üzərinə götürür. Bunun üçün AXCP sədri fikirləşir ki, ona əlavə xərclər və maliyyə resursları sərf olunur. Artıq müxalifətdaxil-

rini lap "cin atına mindirib". Görünür, elə müxalifətin son mitinqində də Ə.Kərimli hə-min xəbərə görə, yerində rahat durma bilmir-miş. Daha bir faktı xatırlatmaq yerinə düşər-di ki, C.Həsənli-Ə.Kərimli qarşılıqlı birinci dəfə baş vermir. Vaxtilə AXCP-dən istefa vermiş Həsənli bunu Kərimlinin xəya-nətlərinə görə etdiyini bəyan etmişdi. İndi də eyni halın yaşanması şübhə doğurmur. C.Həsənli anlayır ki, Ə.Kərimli özünün cə-sarət edə bilmədiyi ən pis işləri hamısını ona gördürüb, bütün oyunlarında ondan maksimum şəkildə yararlanıb. Bu gün isə C.Həsənli amili Ə.Kərimlini qane etmir. Ona görə də, getməyinin vaxtı çatıb.

Budur, Azərbaycanın destruktiv müxali-fətinin əsl siması! Tutduqları yol belli, apar-dıqları siyasət və gördükləri işlər ictimaiyyə-tin gözü önündədir.


Rəfiqə HÜSEYNOVA

Məhəmməd Mirzəlinin canlı yayımlarına ermənilər qoşulur

Avropada "siyasi mühacir" adı altında Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən Məhəmməd Mirzəli Youtube kanalında canlı yayıma qatılaraq, ölkədəki ictimai sabitliyi pozmağa yönəlik çağırışlar edir, bu məsələ ətrafında süni ajiotajlar yaratmağa çalışır. SİA xəbər verir ki, Məhəmməd Mirzəlinin çağırışlarına ermənilər də qoşulurlar. Onlar bu və ya digər şəkildə onu ələ salan fikirlər yazırlar.

Misal üçün, Raisa Divanyan adlı sosial şəbəkə istifadəçisi, Mirzəlinin icazəsiz aksiya çağırışlarını ələ salıb. O, fevralın 30-da hamını mitinqlərə qatılmağa səs-ləyib. Halbuki, fevral ayı 30 gündən ibarət deyil. Bu isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, artıq avropalı "siyasi mühacirlər" erməni lobbisinin də gülüş hədəfinə çevriliblər. Belə ki, əsasən, erməni lobbisinin patronajlığı altında fəaliyyət göstərən müxtəlif anti-Azərbaycan dairələrinin sifarişlərini icra edən Məhəmməd Mirzəli və digərləri üzərlərinə götürdükleri vədləri yerinə yetirə bilmədiklərinə görə, onlara pul xərcləyən ermənilərin hədəfinə çevrilməkdədirlər. Bu baxımdan, Məhəmməd Mirzəlinin Youtube kanalındakı canlı yayımlarına artıq ermənilər də qoşulmağa başlayıblar.

Rövşən NURƏDDİNOĞLU



Larisa Alaverdyan: "Mger Yegizaryanın ölüm faktı məruzələrimizdə mütləq öz əksini tapacaq"

"Haynews.am" saytının məsulu Mger Yegizaryanın ölüm faktı şəksiz ki, bir sıra hüquq-müdafiə təşkilatlarının məruzələrində əksini tapacaq və bu, Ermənistanın reytinginə təsir edəcək". SİA xəbər verir ki, bu barədə "Aysor.am" sayına erməni hüquq müdafiəçisi, "Hüquq ziddiyyətlərinə qarşı" İctimai Birliyinin sədri Larisa Alaverdyan sözügdən məsələ ilə bağlı "The Washington Post" qəzetində gedən yazıya münasibətini açıq-layarkən deyib. "Qəzetin dərc etdiyi məqalə təəssüf yaradır, belə ki, bu ilk reaksiyadır", deyərək qeyd edən erməni hüquq müdafiəçisi əlavə edib ki, Mger Yegizaryanın ölüm faktı insan hüquqları və ifadə azadlığı ilə bağlı bu ilin məruzələrində öz əksini mütləq tapacaq. Alaverd-yan bildirib ki, minimum 3-4 məruzədə sözügedən insident xatırlanacaq.

"Mger Yegizaryanın ölümü ölkəmizi kölgə altına qoyur", deyərək Alaverdyan hüquq-mühafizə orqanlarına və ədliyyə sistemində işarə edərək deyib ki, ki, hər hansısa bir işi görməmişdən öncə, onun nəticəsini də düşünmək lazımdır.

Rövşən

29 yanvar 2019-cu il

BAXCP-dən Əli Kərimliyə sərt xatırlatma!

Elçin Mirzəbəyli: “Səni hərəkata dürtənlər xəbərdarlıq edərək “qaç” deyiblər”



BAXCP sədrinin müavini, tanınmış jurnalist-politoloq Elçin Mirzəbəyli son günlər AXCP sədri Əli Kərimlinin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa doğru yönəlmiş fəaliyyətinə, eləcə də, hakimiyyətə qarşı irəliləyən ittihamlarına, guya “Milli Şura”nın keçirdiyi aksiyalarına görə “iqtidarın ondan qorxması” iddialarına qarşı sərt və arqumentli xatırlatmalar edib.

“Facebook” sosial şəbəkəsi vasitəsi ilə satqıncılıq üzərində “siyasi karyera” quran Ə.Kərimlinin xəyanətkeçmişini və bütövlükdə, Azərbaycan xalqına qarşı törətdiyi xain əməllərini xatırladan E.Mirzəbəyli yazısında qeyd edib ki, artıq AXCP sədrinin sərəmsəlmələrinə dözmək fikrində deyil. “Bir neçə gündür ki, səbrimə sığınub dünyanın ən rəzil, ən miskin, ən qorxaq adamının başından böyük iddialarının, ənənəvi emosional boşboğazlığının, söz yığınınından ibarət, faktsiz və arqumentsiz sərəmsəlmələrinin sona varacağını gözləyirəm, amma olmur ki, olmur” deyərək yazan BAXCP təmsilçisi qeyd edib: “Adam köhnə qrammofon valı kimi orta dairədə, yaxud dairənin ortasında, lap elə dairəsiz-filansız... ortasında ilişib qalıb.

“Hakimiyyət qorxurmuş... Həm də kimdən? Fit çalınanda, dabanına tüpürüb qaçan Əli Kərimlidən”

İstəyirsən, dişinin dibindən çıxanı deyəsən bu ayağı dəyən yerdə ot bitməyən siyasi kosaya, amma yenə də “lənət sənə, kor şeytan” deyib keçirsən. İndi bu taxtabaş hikkəli-hikkəli hakimiyyətin ondan qorxdığını deyir. Hakimiyyət qorxurmuş... Həm də kimdən? Fit çalınanda, dabanına tüpürüb qaçan Əli Kərimlidən. Bədbəxt...”

“Hakimiyyət səndən niyə qorxsun ki?” sualını verən jurnalist-politoloq əlavə edib ki, dünən, bu gün, keçdiyin yolun hər qarışı dərin boşluqlarla doludur və hər biri ağır suyunu maqnit kimi özünə çəkir. O, Ə.Kərimlinin hələ ali təhsil müəssisəsində törətdiyi xainlikləri bütün çılaqlığı ilə ictimai rəyin diqqətinə çatdırıb: “Ay filan-filan şudə, Bakı Dövlət Universitetində Qarabağla bağlı keçirilməsi nəzərdə tutulan mitinqə qarşı etiraz etdiyin günləri xatırla... Xatırladın? Mirabbasın tapşırıqlarını icra etdiyin vaxtları deyirəm! Milli Azadlıq Hərəkatının fəal iştirakçıları çox yaxşı bilirlər ki, sən heç vaxt qaynar nöqtələrdə - ön sıralarda olmamısan. Həmişə gizlənmisən, qaçmısan... Ya da gizlədiblər, səni hərəkata dürtənlər, xəbərdarlıq edərək, “qaç” deyiblər. 1989-cu ilin dekabrında, Sovet əsgərləri ilk dəfə insanlara divan tutanda, harada idin? Bəs dekabrın 5-də həbs olunan tələbə yoldaşlarının azadlığa çıxmaları üçün mübarizə aparın insanlara niyə qoşulmadın? Tülkü kimi kola çəkildin. Təhlükə sovuşandan sonra yenidən çıxdın, yaxud çıxarıldın ortaliğa”.

“Komitəsinin üzvü olduğun barədə vəsiqən “qırmızı ordu”nun” “Krasnaya Zvezda” qəzetində dərc olundu...”

Hər il yanvarın 20-də Azərbaycan xalqının müstəqillik tarixində əsas rol oynamış 20 Yanvar hadisələri zamanında hazırkı AXCP sədrinin satqıncılıq əməlləri, eləcə də, onun SSRİ DTK-ya agentlik etməsi dəlillərini də ortaya çıxaran BAXCP sədrinin müavini əlavə edib ki, Müdafiə Komitəsinin üzvləri əllərindəki sənədləri məhv edərək, Ə.Kərimli həmin sənədi məhv etməyib və həmin sənəd “Krasnaya Zvezda” qəzetində dərc olunub: “Yanvarın 19-da axşam saatlarında, təxminən saat 19:00-da dabanına tüpürüb qaçdığını necə, unutmamısan? Sonra Müdafiə Komitəsinin üzvü olduğun barədə vəsiqən “qırmızı ordu”nun” “Krasnaya Zvezda” qəzetində dərc olundu... Biz bir qrup tələbə, bu hadisədən xeyli öncə, Müdafiə Komitəsində olan bütün sənədləri məhv etmişdik ki, ələ keçməsin. Amma nədənsə, yalnız sənin vəsiqən ələ keçdi...”

“Sənin ömrün boyu bacardığın bir neçə iş olub: Qaçmaq, gizlənmək, dostlarına xəyanət etmək, başqalarının haqqına sahiblənmək, yalan danışmaq, böhtan atmaq... Yazmaqla bitməz...”

Beləliklə, bütün həyatı boyu - istər Azərbaycan xalqının Milli Azadlıq Hərəkatı dövründə, istərsə də sonrakı dövrlərdə fəaliyyətini xainlik və satqıncılıq üzərində quran AXCP sədri Ə.Kərimlinin bu gün “liderim” dediyi mərhum eks-prezident Ə.Elçibəyə qarşı törətdiyi çirkin əməllərini də xatırladıb, eyni zamanda, hazırda Nardaran hadisələrinə görə həbsdə olan müavini, “Matros” ləqəbli Fuad Qəhrəmanlının ona bu məsələdə necə dəstək göstərdiyini müfəssəlliklə sübuta yetirib: “1993-cü ildə sonradan xəyanət etdiyin insanların arxasında gizlənib, Naxçıvana qaçdığını və xeyli müddət orada gizləndiyini necə, xatırlamağa cəsəretin çatır? Sənin ömrün boyu bacardığın bir neçə iş olub: Qaçmaq, gizlənmək, dostlarına xəyanət etmək, başqalarının haqqına sahiblənmək, yalan danışmaq, böhtan atmaq... Yazmaqla bitməz...”

“Hər dəfə otağına kimsə gələndə “Matros” Faiqin çay süzmək bəhanəsi ilə düyməsini basdığı diktafonu deyirəm, xatırladın?”

“Mikrofon tərəfi Ə.Elçibəyin otağın-

da, dinləmə tərəfi isə sənin otağında olan cihazın sonu necə oldu?” sualını da verən BAXCP sədrinin müavini əlavə edib: “Bəs Xalq Cəbhəsinin qərar-gahındakı otağında, çay dəstgahı üçün nəzərdə tutulmuş kiçik masanın üzərindəki səsyazma cihazı indi hardadı? Hər dəfə otağına kimsə gələndə, “Matros” Faiqin çay süzmək bəhanəsi ilə düyməsini basdığı diktafonu deyirəm, xatırladın? Elə bilirdin bu əməllərdən kimsənin xəbəri yoxdur? Məsələ başqalarının səni necə tanımadığında da deyil. Axı sən özün hər kəsdən yaxşı bilirsən, kim olduğun...”

E.Mirzəbəyli Ə.Kərimlinin xəyanətkeçliklərinin hələ cüzi hissəsini yazdığını qeyd edərək, qarşıdakı günlərdə digər çoxsaylı sübut və dəlilləri də ortaya çıxaracağını bildirib: “Mən hələ bildiklərimin cüzi bir hissəsini yazdım... Bitib-tükənməz iyrenc əməllərinin siyahısı... Əlinə imkan düşən kimi sənin iyrenc yerinə salıb qışqırmağın da elə suclu olmağınla, içini saran qorxunu susdurmaq niyyətinlə bağlıdır. Hələlik, bu qədər. Davamı olacaq!”

Beləliklə, AXCP sədri Ə.Kərimli haqqında faktlar bitib-tükənmək bilmir və bu faktlar bir daha sübut edir ki, onun xalq, millət adından mitinqlər keçirib ölkədəki sabitliyi pozmaq cəhdləri növbəti xainliyinin tərkib hissəsidir. Onun, hətta ermənilərlə iş birliyini, eləcə də, digər anti-Azərbaycan şəbəkələri qarşısında “quyruq bulamaları” barədə kifayət qədər sübutlar mövcuddur. Əgər bu sübutlar yavaş-yavaş üzə çıxmağa başlayacaqsa, AXCP sədri bu dəfə “quyruğunu qapı arasından çıxarmağa” müyəssər ola bilməyəcək. Zə-tən, quyruğu “qapı arasına” düşüb də...

Rövşən RƏSULOVA



Unudulmayan ləkəli xəyanət simvolu - Əli Kərimli

RƏFİQA

Dünyaya gəldiyi gündən xəyanət yolu tutan ermənipərəst Əli Kərimlinin, bütövlüklə, canında və vücudunda olub. Sual edə bilərsiniz niyə? Niyəsi yoxdur. Bu yerdə, AXCP sədrinin xəyanət xronologiyasına nəzər yetirmək kifayətdir. Ancaq bir məqamı da unutmamaq “insafsızlıq” olardı. Sözü açığı, onun siyasi fırıldaqçılıq üsulları heç xəyanətindən geri qalmır. Necə deyirlər, şeytan da Ə.Kərimlinin əməllərinə həsəd aparar. Nə demək olar, zəti belədir də?! Bu adam, öz tələbə yoldaşlarına, birgə yaratdığı təşkilatın təsisçilərinə, partiya-da birgə çalışdığı insanlara, ona çox böyük dəstək olmuş AXCP-nin sədri mərhum Əbülfəz Elçibəyə və nəhayət, qohum-əqrəbalarına xəyanət etməyi bacaran mənəviyyatsızdır. Görünür, buna görə də, siyasətlə məşğul olan hər kəs Ə.Kərimlini Azərbaycan siyasətinin xəyanət simvolu adlandırır. Milli maraqları sataraq, xəyanətlərinə yenilərinə əlavə edən Ə.Kərimli üçün Vətən məfhumu arxa planda yer alır. Elə zənn edir ki, ölkədə yaşanan bu siyasi sabitliyi pozmaqla, mitinqlər keçirməklə, o, ləkəli keçmişini təmizləyə biləcək və yaddaşdan siləcək, bu mümkündür. Tarix unudulmur və söhbət təkəcə Əbülfəz bəyin zəhərlənməsindən getmir, digər bulanıq-cirkli məsələlərdə də, məhz Ə.Kərimlinin adı həmişə öndə olur. Bunun səbəbi nədir? Əlbəttə, ustasına kəm baxan keçmiş dövlət katibi gizli şəkildə Ə.Elçibəyi nüfuzdan salmaq üçün məqsədyönlü fəaliyyətlə məşğul olur, hətta qəzetlərə Elçibəyi təhqir edən məqalələr sifariş etməkdən belə çəkinmirdi. Çünki Ə.Kərimli anti-azərbaycançı mərkəzlərlə, Azərbaycanın düşmənləri ilə iş birliyi qurub hakimiyyətə gəlmək istəyən qul psixologiyası ilə yaşayan, ağılsız, satqın və əxlaqsız erməni xidmətçisidir. Bu satqın Ə.Kərimli onu bilməlidir ki, xalqın qınağından qaçmaq olmaz. Çünki anadan olduğu gündən bu günə kimi gətirdiyi yol əyri olub. Necə deyirlər, qozbeli qəbir düzəldər...

“Nar” Türkdilli Dövlətlərin PR mütəxəssislərinin I Bakı Forumuna dəstək oldu

“Nar” Azərbaycanca keçirilən

Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumuna dəstək olub və telekommunikasiya tərəfdaşı kimi çıxış edib. Forumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan PR mütəxəssisləri iştirak edib. Üç sessiyadan ibarət olan forumda ictimaiyyətlə əlaqələrin müxtəlif sahələrinə və aktual məsələlərə dair təqdimatlar olub. Çıxış edən spikerlər hər bir dövlətin öz məsulunu dünyanın müxtəlif ölkələrində tanıması ilə bağlı düzgün PR-in aparılmasından, PR-da strateji yanaşmalardan, Türkdilli ölkələrdə PR-in vəziyyətindən danışdılar. Eyni zamanda bildirilib ki, hər bir təşkilat və şirkətin uğurlu fəaliyyəti üçün sistemli və davamlı PR fəaliyyətinin aparılması əhəmiyyətlidir.

“Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu peşəkarların PR sahəsində yeni tendensiyaları müzakirə etməsi baxımından əhəmiyyətlidir: “Forum Azərbaycan məhsullarının türkdilli ölkələrlə yanaşı, dünyada tanınması baxımından vacibdir. Bu cür tədbirlər peşəkar mütəxəssisləri bir araya toplaqla, həm öz təcrübəmizi bölüşməyə, həm də gələcək addımları müzakirə etməyə kömək edir”.

Qeyd edək ki, Forumun əsas məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında əməkdaşlığı genişləndirmək, PR-da strateji yanaşmaları, mövcud problemləri, perspektivləri müzakirə etmək və bu sahənin inkişafına dəstək olmaqdır.



SOVET DÖVRÜNDƏ QADIN HÜQUQLARI

Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində uzun illər ərzində qazanılmış müəyyən nailiyyətlərin ADR-in süqutundan sonra Sovet hakimiyyəti illərində itirildiyini iddia etmək ədalətsizlik olardı. Əksinə, yeni qurulan hökumət qadın azadlığının təmin olunmasını ən əsas məsələlərdən biri kimi qoydu və qadınlar ölkənin ictimai-siyasi həyatında iştirak etmək üçün daha geniş imkanlar qazandı. Sadəcə olaraq, 1920-ci ildən Azərbaycanı gender məsələsi yeni Sovet ideologiyası və təcrübəsi çərçivəsində inkişaf etməyə başladı.

Samir Mustafayev yazır: "XX əsrin əvvəllərində həyata qədəm qoyan qadınların yeni dövrün şərtlərinə münasibəti, xüsusilə, maraqlı doğurur. Onların hamısı, nəinki Sovet cəmiyyətinə inteqrasiya olunur, hətta müasir Azərbaycanın əsl qəhrəmanları olur, onun milli sərvətinə çevrilirdilər. Bunlar - maarifçi Həmid Cavanşir-Məmmədquluzadə, həkim və musiqçi Nəzirə Şah-Mirzə, dramatik aktrisalar, ana və qızı Əzizə və Sona Məmmədovalar, neftçimühəndis Firuzə Kerimova, həmkarlar ittifaqı xadimi Məryəm xanım Bayraməlibəyova və bir çox başqa qadınlar idi.

Gender bərabərliyinə nail olmaq sosialist cəmiyyətinin quruluş proqramında əsas yerlərdən birini tuturdu. 1917-ci ilin dekabrında bolşeviklər qadın qanun qarşısında kişi ilə bərabərliyi tələb edərək, ona bütün vətəndaş hüquq və azadlıqlarından istifadə imkanı verən dekret qəbul etdilər. 1921-ci ilin noyabrında həmin hüquqlar Azərbaycan qadınlarına da verildi. Lakin ümumi savadsızlıq (1923-cü ildə Azərbaycan əhalisinin 90%-i savadsız idi), köhnə və dini təsəvvürlərin hökmranlığı siyasi iştirakın fəallaşmasına heç də yardım etmirdi. Praktiki olaraq, Sovet qadınlarının mütəşəkkil ictimai fəallığının yeganə aşkarlıq forması qadın şuraları, "jenotdel"lər və klublar idi.

1920-ci ildə yaradılmış Əli Bayramov adına mərkəzi Qadın Klubu öz (1932-ci ildə Azərbaycanın qadın klublarının miqdarı 40-a çatmışdı) qarşısına, əsasən, qadın maarifçiliyi və təhsilinin inkişafı, müxtəlif qadın emalatxanalarının, kursların təşkili, çadradan azad olmaq və bütövlükdə, Sovet rəhbərliyinin apardığı yeni cəmiyyətin mədəni inqilabına dəstək vəzifələri qoymuşdu.

Qadınları bir araya gətirən klubun kişi adı daşmasının da özünəməxsus tarixəsi var. İnkilabçı Əli Bayramov vaxtilə baldızı Ceyran xanımın savadsızlığı ləğv etmək üçün məhəllənin qızlarını başına yığb onları maarifləndirməyi və əlifbanı öyrətməyi tapşırı. Beləliklə, Ceyran xanım özünün Bakıdakı evində belə bir dərnək yaradır və məhəllə qızlarını yığb onlara dərs öyrətməyə başlayır. Bu dərnək iki il fəaliyyət göstərir. Azərbaycanda Şura hökuməti qurulduqdan sonra N.Nərimanov Xalq Komissarları Şurasının sədri təyin olunur. O, Ceyran xanımı

yanına çağıraraq, qadınlar klubunun fəaliyyəti üçün M.Muxtarovun evini onlara verir. Ceyran xanım bu təklifi böyük sevincə qəbul edir, belə bir klubu yaradır və klub Əli Bayramovun adını daşıyır.

O, bütün Sovet Şərqiində ən nümunəvi klublardan biri idi. Bir çox başqa respublikalardan onun iş təcrübəsini öyrənmək üçün nümayəndələr gəlirdi. 1920-ci ilin noyabrında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Mərkəzi Qadın Şurası təsdiq edildi. Geniş kütlələrin etibarını qazanan və qabaqcıl müsəlman qadınlarının əsl döyüş qərargahına çevrilən "jenotdel"lər yerlərdə də yaradılmağa başladı. 1921-ci ilin yanvarında Bakıda Azərbaycan qadın hərəkatının vacib məsələlərini müzakirə edən "jenotdel" müdirlərinin ilk iclası çağırıldı.

1920-1922-ci illər ərzində qadınların vəziyyəti ilə bağlı ayrı-ayrı məsələlər üzrə 20-dən artıq dekret və qərar qəbul olunmuşdu. V.İ.Lenin yazırdı: "iki il ərzində Sovet hakimiyyəti Avropanın ən geridə qalmış ölkələrindən birində qadın azadlığı, onun "güclü" cinslə bərabər olması üçün bütün dünyanın qabaqcıl, maarifçi, "demokratik" respublikalarının hamısının 130 il ərzində görə bilmədiyi bir işi etdi". Partiya və hökumətin əsas vəzifəsi azərbaycanlı qadınların istehsalatda iştirakı təmin edilməsi idi.

Respublikada xalq təsərrüfatının artımı, yeni sənaye sahələrinin yaradılması, istehsal proseslərinin mexanikləşdirilməsi və əmək şəraitinin nəzərəcarpacaq dərəcədə yüngülləşməsi qadın əməyinin tətbiq çərçivəsini genişləndirməyə imkan verirdi. Qadın əməyi ən çox birinci beşillik illərində istehsalatda intensiv surətdə cəlb olunmağa başlamışdı.

Qadın hərəkatının inkişaf dinamikası Sovet dövrünün əvvəli üçün olduqca səciyyəvidir, çünki bu dövrdə həyatın yeniləşməsi pafosu şişirilir və eksport üçün təbliğ edilirdi. Azərbaycanda qadın hərəkatı, əksəriyyəti müsəlman olan bütün Şərq ölkələrində, təqdim üçün nümunə olmalı idi. Doğrudan da, ilk əvvəl bu, təqdim üçün olduqca güclü stimül və nümunə idi: qadın çadrasını ataraq fəal şəkildə ictimai həyata qoşulmuşdu, onun seçki hüququnu artıq heç kim şübhə altına almırdı, əksinə, Sovet hakimiyyəti qadın siyasəti sahəsinə xüsusi qayğı və diqqət göstərirdi. Bir tərəfdən, qadınlar bir anda kişilərlə "bərabər hüquqlu" olmuşdu, digər tərəfdən isə, bu, təlqin edilmiş bir proses idi və qadınların Qərbdə olduğu kimi, bilavasitə sosial mübarizədə öz hüququna nail olmaq təcrübəsi yox idi.

1921-ci il fevralın 8-dən 11-nə kimi Bakıda Azərbaycanın bitərəf qadınlarının birinci qurultayı keçirildi, 1188 nümayəndədən 815-i Bakını, 373-ü isə qəzalara təmsil edirdi.

Qurultay "Şərqin bütün qadınlarına müraciət" qəbul etdi ki, onun ritorik xarakteri müraciət etdiyi kontingentin tam savadsızlığı ilə bir daha təsdiqlənirdi. Beləliklə, qadınların kütləvi şəkildə ictimai həyata və əmək fəaliyyətinə cəlb olunması prosesi başlandı. Əgər 1929-cu ildə istehsalatda cəmi 3000 qadın məş-

ğul idisə, 1933-cü ildə onların sayı 15000-ə çatdı; kənd təsərrüfatında işləyənlərin 37%-i qadın idi.

Sovet hakimiyyətinin qadınlara və müsəlmanlara "seçim"li münasibətinin öz əsası vardı. Bu, gənclərə olan münasibətə bənzəyirdi - bütün zülm altında olanlar və yoxsullar və nəticədə, aşağı işçülər inqilaba onun döyüşkən və dağıdıcı qüvvəsi kimi cəlb olunur, digər tərəfdən, gözəgəlimli vitrin rolunu oynayırdılar. Təbiidir ki, öz vəzifələrini yerinə yetirən kimi repressiya, yaxud qadınlar onları özünü təqib etməyə başlayırdı. İnkilabdan sonra yaranmış çoxsaylı qadın klub və təşkilatları 30-cu illərdə bağlanmağa başladı (qadın təşkilatları mərhələ-mərhələ 1930-33-cü illərdə bağlandı). Qadınların birinci və ikinci qurultayları arasında 36 il müddət keçdi."

Müəllifin fikrincə, Sovet qadınının yeni siyasi mədəniyyətlə ünsiyyəti, onun siyasi həyata cəlb olunması çox vaxt çətinliklərlə də qarşılaşırdı, qadın klubda və "jenotdel"də iştirakı ailə öhdəliklərini yerinə yetirməyə vaxt qalmaması üzündən ailə münasibətlərinə səbəb olurdu.

Artıq hamının mənimsəmiş olduğu qadın davranışı stereotipinə (təvəzökarlıq, səssiz razılıq, kişinin əsas rol oynaması) uyğun gəlməyən əxlaq normaları və tələblər, çoxsaylı tanış olmayan söz və anlayışlarla dolu və çox zaman da qadının gündəlik qayğılarına aidiyyəti olmayan ideoloji sxemlərin mənimsənilməsi ilə bağlı çətinliklər qadının özünə qiymətini ləxələdir və əsasən, siyasi fəaliyyətdən imtina etməsinə səbəb olurdu.

Bununla belə, Sovet dövründə yaradılmış şərait bir çox qadınların ölkənin ictimai-siyasi həyatında önə çıxmasına, təşkilatı bacarıqlarını daha parlaq şəkildə ortaya qoymasına şərait yaratdı. Gülarə Qədirbəyova və Ayna Sultanova kimi ictimai-siyasi xadimlər onların ən görkəmli nümayəndələrindən idi.

Gülarə İbrahimxəlil qızı Qədirbəyova tarixdə daha çox Köylü qızı Gülarə kimi xatırlanır. O, 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdu. 1920-ci ildə Şəkiddə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə Köylü qızı Gülarə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, indiki Şəmkir, Quba, Bakı rayonlarında qadınlar şöbəsinə rəhbərlik etmişdir. 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930-1937-ci illərdə isə Əli Bayramov adına Qadınlar Klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O, vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmət göstərmişdir.

1936-cı ildə Əli Bayramov adına Qadınlar Klubunun 15 illiyi ilə əlaqə-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqamətində hazırlanıb

dar Köylü qızı Gülarənin redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmişdi. Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavətçi ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat komissarı Həmid Sultanovun dindirilməsi zamanı təzyiqlə altı ay əsərsiz ifadələrdə Köylü qızı Gülarənin də əksinqilabi təşkilatın üzvü olduğu göstərilmişdir. Guya Köylü qızı Gülarə 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əksinqilabi təşkilata cəlb olunmuşdur.

1938-ci il iyulun 23-də Köylü qızı Gülarənin həbsi barədə L-956 sayılı order verilmişdir. Üç gündən sonra isə İsmayıl rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuş, 1939-cu ildə 5 il Sibirə sürgün edilmiş və 1942-ci ildə sürgündə dünyasını dəyişmişdir.

Ayna Mahmud qızı Sultanova isə Azərbaycan SSR-in maarif üzrə xalq komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın kabinet naziri, xalq ədliyyə komissarı və Ali Məhkəmənin sədri olmuşdur. Siyasi fəaliyyətinin böyük hissəsini Azərbaycanda Sovet hakimiyyəti quruculuğu prosesində iştirak təşkil edir.

Ayna Sultanova 1895-ci ildə indiki Şabran (keçmiş adı Dəvəçi) rayonunun Pirəbədil kəndində doğulmuşdur. 1912-ci ildə Bakıda "Mü-

qəddəs Nina" Gimnaziyasını bitirərək həmin məktəbdə dərs deməyə başlamışdır. 1917-1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq etmişdir.

O, Bakı Kommunasının süqutundan sonra fəaliyyətini Həştərxanda davam etdirmişdir. Bu dövrdə A.Sultanova Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olmuşdur. 1919-cu ilin avqustunda Moskvaya Y.Sverdlov adına Kommunist Universitetində oxumağa göndərilmiş, eyni zamanda, RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləmişdir.

A.Sultanova Azərbaycanda Sovet hakimiyyətinin ilk günlərindən Bakıya qayıtmış və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışmışdır. "Şərq qadını" jurnalının redaktoru olmuşdur. 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışmışdır.

Z.Bünyadov göstərir ki, 1938-ci ildə A.Sultanova qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalmış və "xalq düşməni" kimi güllələnmişdir.

Vahid Əmərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Aspirin və ibuprofen xərçəng zamanı sağ qalma ehtimalını artırır

Amerika tədqiqatçıları onkoloji xəstəliklərin müalicəsində bəzi dərman preparatlarının faydasından danışıblar. Məlum olub ki, aspirin və ibuprofen xərçəng şişlərinin əmələ gəlməsi zamanı həyatın xilas edilməsində böyük əhəmiyyətə malikdirlər.



AZƏRTAC "MedikForum" saytına istinadla xəbər verir ki, Kaliforniya Universitetinin əməkdaşlarının apardığı bir sıra tədqiqatların nəticələri populyar ağrıkəsicilərin daha bir faydalı xassəsinə göstərib. Belə ki, ibuprofen və aspirinin qəbulu xərçəng xəstələrinin şansını qismən artırır. "Daily Star" nəşrinə dərc edilən məqalədə bildirilir ki, bu dərmanlar onkoloji xəstəlikdən əziyyət çəkən pasiyentlərin sağ qalma ehtimalını yüksəldir.

Ekspertlərin statistikasına görə xəstəliyin 50 faizdən çox (25 faizdən 78-dək) artan təsirini göstərib. Keyidici dərmanların qəbulu beyin və boyunda onkoloji şişləri olan pasiyentlərin sağ qalma ehtimalını yaxşılaşdırıb. Alimlərin fikrincə, bu məsələdə dəyişdirilməmiş gen - PIK3CA böyük rol oynayır. Məhz ona aspirin və ibuprofenin təsiri olub. Daha əvvəl bu mövzuda bənzər elmi işlər mövcud olmayıb. Bu, ağrıkəsicici maddələrin və onların əksər hallarda xəstənin ölümü ilə nəticələnən bədxassəli yenitörəmələrin inkişafı və təcridi ilə əlaqəsinin öyrənilməsi sayəsində mümkün olub.

Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) PIK3CA mutasiyalı insanlarda ölüm hallarının faizini qismən azaltmaq qabiliyyətinə malikdir. Bununla belə, sağ qalma ehtimalının miqdarı o dərəcədə yüksəkdir ki, bu, yaxın vaxtlarda tibb işçiləri tərəfindən yeni üsulun işlənilib hazırlanmasına və klinik sınaqlara başlamalarına heç bir şübhə yaratmır. Yarım il ərzində aşkar üstünlüklər və onların pasiyentlərin sağlamlığına faydalı təsiri öyrənilib. Keyidici dərmanların tərkibindəki prostaqlandin E2-nin molekulları iltihabı azaldır və şişlərin inkişafını təcrid edir.

Ulun çayı döz xərçənginin inkişafının qarşısını alır



Ulun çayı ekstraktı döz xərçənginin qarşısının alınmasında böyük potensiala malikdir.

AZƏRTAC "MedikForum"a istinadla xəbər verir ki, Sent-Luis Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Laboratoriya testləri göstərib ki, öz qeyri-adi tibbi xüsusiyyətlərinə görə Çində bir çox əsrlər ərzində yeməkdə istifadə olunan ulun çayı döz xərçəngi hüceyrələrinin inkişafının qarşısını alır. Müşahidələrə görə, bu ekstrakt bədxassəli hüceyrələrin DNT-sinə təsir göstərərək şişləri inkişaf etməyə qoymur. Yaşıl çay da analoji perspektivlər nümayiş etdirib. Amma tünd və qara çay təhlükəli hüceyrələrə, demək olar, təsir göstərməyib. Amerika alimləri Çində döz xərçənginin yayılması sürətini və bu xəstəlikdən ölüm hallarını da təhlil ediblər. Məlum olub ki, ölkənin ulun çayından çox istifadə olunan regionlarında döz xərçənginə tutulanların sayı xeyli azdır.

Tədqiqatçıların fikrincə, bu çay döz xərçənginin profilaktikasında çox ümidverici və qeyri-toksik alternativdir. Statistika göstərir ki, hər səkkiz qadından biri bu xəstəliyə tutulur. Bütövlükdə alimlər döz xərçənginin 6 hüceyrə xəttinə ulun çayının təsirini qiymətləndiriblər. Tədqiqatlarda hüceyrə xətlərindən fəal istifadə olunur. Bu xətlər vaxt keçdikcə laboratoriyada müəyyən halların təsiri altında bölünməyə və böyüməyə davam edən xərçəng hüceyrələrindən ibarətdir.

ELAN

ADPU-nun ibtidai təhsil fakültəsinin III kurs tələbəsi Zülfüqarova Ayişən Şaiq qızının tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Ağayev İslam Əli oğlunun adına verilmiş 50 CK 032 seriyalı avtomobilin texniki pasportu itdiyi üçün etibarsız sayılır.

BAŞSAĞLIĞI

"Səs" Media Qrupunun kollektivi adından Bəhrüz Quliyev Mehman İsmayılova yaxın qohumu

Türkan Orucovanın

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Allah rəhmət eləsin.

SƏS

Son səhifə

29 yanvar

Kriştianu Ronaldudan yeni rekord!

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldo "Latsio"ya qarşı ölkə çempionatında növbəti qoluna imza atıb. AZƏRTAC xəbər verir ki, portuqaliyalı İtaliya çempionatında 8 səfər oyununda fərqlənən ilk futbolçu olub. Kriştianu İtaliya A Seriyasında 15 qolla bombardirlər siyahısında ikinci yerdə qərarlaşıb. Siyahıya "Sampdoriya" klubunun futbolçusu Fabio Kvalyarella başçılıq edir.

Qeyd edək ki, yanvarın 28-də "Yuventus" səfərdə "Latsio" klubunu 2:1 hesabı ilə məğlub edib. "Qoca sinyora" hazırda 59 xalla turnir cədvəlinin lideridir.



Rafael Ağayev "Paris Open"də gümüş medal qazanıb

Fransa paytaxtında keçirilən "Paris Open" Karate1 Premyer Liqa turniri başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycan milli komandası turnirdə bir medal qazanıb. Yığma komandamızın üzvü Rafael Ağayev (75 kq) bütün qarşılaşmaları uğurla başa vursa da, finalda yaponiyalı Ken Nişimuraya (Yaponiya) uduzaraq gümüş medalla kifayətlənməli olub.

Maqnus Karlsen "Masters" turnirinin qalibi oldu

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi "Tata Steel Masters-2019"un "Masters" turniri yekunlaşıb. Dünya çempionu Maqnus Karlsen (Norveç) 9 xalla turniri birinci pillədə başa vurub. Artıq 81-ci dəfə keçirilən nüfuzlu turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədov və Teymur Rəcəbov da iştirak ediblər. Son turda şahmatçılarımızın rəqibləri Rusiya təmsilçiləri olub. Şəhriyar Məmmədov Vladimir Fedoseyev, Teymur Rəcəbov isə Yan Nepomnyaşi ilə qarşılaşıb. Hər iki oyun heç-heçə qurtarıb. Turnirin yekununda Teymur Rəcəbov 6,5, Şəhriyar Məmmədov 5 xal toplayıb.



Konor Makqreqor üç milyon funt sterlinqə yaxta alıb

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor üç milyon funt sterlinq dəyərində yaxta alıb. İdmançının "Instagram" səhifəsində yer alan məlumatda deyilir ki, irlandiyalı döyüşçü yaxtanın bukletini öz səhifəsində paylaşmışdır. Yaxtada dörd otaq və bir neçə zal var. Qeyd edək ki, 2018-ci il oktyabrın 7-də Makqreqor UFC çempionu adı uğrunda mübarizədə rusiyalı Həbib Nurmaqomedova məğlub olub.

"Monako" Jelson Martinsini icarəyə götürüb

Fransanın "Monako" klubu "Atletiko Madrid"lə Jelson Martinsin icarəsi barədə razılığa gəlib. 23 yaşlı portuqaliyalı yarımmüdafiəçi cari mövsümün sonunadək "Monako"ya icarəyə verilib. Jelson Martins ilk debütünü Portuqaliyanın "Sportinq" klubunda edib. Yarımmüdafiəçi cari mövsümdə "Atletiko"nun heyətində 12 oyunda 1 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Martins "Atletiko Madrid" klubu ilə 2018-ci ildə UEFA Superkubokunu qazanıb. Yarımmüdafiəçi Portuqaliya millisinin heyətində 2017-ci ildə Konfederasiyalar Kubokunda və 2018-ci ildə dünya çempionatında iştirak edib.



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel:598-33-90 Faks:493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.

"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA və AZADİNFÖRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500